



Ilham

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfərə gedib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın Dövlət himnləri səsləndirildi.



◆ Birinci Qarabağ müharibəsinin başlanmasından 34 il ötür

Ürək yarası da sağalarmış



Deyirlər, Allah, dərini çəkə bilənə ver!
Uca Tanrı ayrı-ayrı adamlara da, bütövlükdə millətə də ağır dərd verə bilər!
Əlacını, dərmanını isə sonraya saxlayan, yaxud heç çarəsini qılmay!
Hər bir insan isə çəkdiyi dərini də, hətta çəkə bilmədiyini də ürəyinə salar...
Ürək isə qapalı, örtülü yerdə olur.
Kənardan onu nə kimsə görür, nə də dərd yükünü təyin edə bilir!
İçində çəkdiqlərini gizlədən, üzə vurmayan da olur, dərini dilinə gətirib giley-lənən, deyənən, hərdən göz yaşına güc verənələr də!
Amma sonra yenə çərə Allahdan və onun seçdiyi bəndə, təbib, dərman tərəfindən olur!
Müstəqil Azərbaycan dövlətinin Qarabağ adlı bir dərdi, həllolunmaz problemi vardı!
Bu dərd xalqımızın ürəyində qubara çevrilmədi!
Bu dərd gözümüzə görməsək də, ürəyimizdə yara bağlamışdı!
Bu həm də ələ bir dərd idi ki, bizi dost-düşmənlə yanaşı sındırırdı, dilimizi gödək edirdi!
Bu həm də ələ bir dərd idi ki, dövlətimizin, xalqımızın hər uğuruna sevinən-də, güləndə də içimizdən kədərini əksiltməyə qoyurdurdu!
Bu dərd nə çəkmək mümkün idi, nə unutmaq, nə də arsızlığa salıb əhəmiyyət verməmək!

Ardı 3-cü səh.

Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Baş naziri zati-ailləri cənab Boris Consona



Hörmətli cənab
Baş nazir!

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əməkdaşlıq tarixi diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Birləşmiş Krallıq ilə dostluq və əməkdaşlığa xüsusi əhəmiyyət verir. Sevindirici haldır ki, son otuz ildə ölkələrimiz arasında qarşılıqlı inam və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz dinamik şəkildə inkişaf etmişdir.

Bu dövr ərzində iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər məmnunluq doğurur. Birləşmiş Krallıq bu günədək Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırılmışdır. Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biri olan ölkənizi təmsil edən 600-ə yaxın şirkət Azərbaycanda bir sıra vacib layihələrə cəlb olunub və uğurla fəaliyyət göstərirlər.

Enerji sahəsində sınaqdan çıxmış çoxillik strateji tərəfdaşlıq münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. 1994-cü ildə "Əsrin müqaviləsi" ilə əsası qoyulmuş enerji sahəsindəki əməkdaşlığımızın bu gün də müvəffəqiyyətlə davam etməsi səmərəli işgüzar əlaqələrimizin və qarşılıqlı etimadın təzahürüdür. Neft-qaz hasilatında etibarlı tərəfdaşımız olan BP şirkəti ilə strateji əməkdaşlığımız məmnunluq doğurur. "Cənub qaz dəhlizi"ne Birləşmiş Krallığın verdiyi dəstəyi yüksək qiymətləndirir, layihənin inşasının uğurla başa çatması münasibətilə təbriklərimi yetirirəm.

Ələmətdar haldır ki, bu gün enerji sahəsində əməkdaşlığımız inkişaf edərək yeni müstəviyə çıxmışdır. Azərbaycanın "yaşıl enerji"yə keçid istiqamətində ölkəniz ilə birgə fəaliyyəti qeyri-neft sektorunda əlaqələrimizin şaxələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda biz Birləşmiş Krallığın şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfəni alqışlayır, bu ərazilərin yenidən qurulması və bərpası işlərində yaxından iştirakını təqdir edirik. İnanıram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Krallığın dost xalqına daim firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2022-ci il

Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoq mövcuddur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoq mövcud olduğunu söyləyən dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə mütəzəmm dialoq apardığını xatırladı. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə münasibətlərə verdiyi önəm inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin şaxələndirilməsi xarakteri aldığını və bir çox sahələrdə əhatə etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin bəyan etdiyi kimi, Azərbaycana müxtəlif layihələrin dəstəklənməsi üçün iki milyard avro dəyərində güzəştli kredit xəttinin ayrılmasının da əlaqələrimizin müsbət inkişafının göstəricisi olduğunu bildirdi.

Dövlətimizin başçısı ötən ilin dekabrında Prezident Şarl Mişel ilə görüşü ilə Brüsselə Ermənistanın baş nazirinin də iştirakı ilə keçirilən görüşün əhəmiyyətini vurğuladı. Brüssel gündəliyinin önəmini diqqətə çatdıran Prezident İlham Əliyev bu xüsusda müzakirələrin və praktiki işin aparılmasının vacibliyini qeyd etdi, həmçinin Azərbaycana minaların təmizlənməsi prosesində veriləcək dəstəyin təqdir olunduğunu dedi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırdı. Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırlayan Prezident İlham Əliyev ötən il Brüsselə və cari il fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırdı.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan arasında bərpası, sərhədlərin delimitasiyası və digər prinsiplə məsələlərə dair ətraflı fikirlərin mübadiləsi aparıldı.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan arasında bərpası, sərhədlərin delimitasiyası və digər prinsiplə məsələlərə dair ətraflı fikirlərin mübadiləsi aparıldı.

Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşdır

Azərbaycan Respublikasının Prezidenti
zati-ailləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev!
Martin 11-də Böyük Britaniya və Azərbaycan Respublikası diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu fürsətdən istifadə edərək Böyük Britaniyanın ölkələrimiz arasındakı əlaqələrə verdiyi əhəmiyyəti bir daha qeyd etmək istərdim.

Son 30 il ərzində Böyük Britaniya və Azərbaycan Respublikası mühüm strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün birgə çalışıblar. Mən çox şadam ki, Böyük Britaniya sərmayələrinin Azərbaycanın enerji sektoruna yatırıldığı ilk vaxtlardan etibarən bu əlaqələr genişləni və çiçəklənib. İnvestisiya və ticarət artırmaqda davam edir, təhsil və mədəni əlaqələrimiz son dərəcə sıxdır, biz iqlim dəyişikliyi və təmiz enerji, regional təhlükəsizlik, qadın və qızlara dəstək daxil olmaqla mühüm məsələlər üzrə gələcəkdə daha böyük dəyər qazanan əməkdaşlığa nail olmuşuq.

Böyük Britaniya Azərbaycan Respublikasının sarsılmaz və dəstək verən tərəfdaşdır və bundan sonra da olacaqdır. Qarşıdakı illərdə tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyini böyük ümidlə gözləyirəm.

Hörmətlə,

Boris CONSON,
Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının Baş naziri

Başlangıç uğurludur

Yanvar ayında sənayenin
qeyri neft-qaz sektorunda məhsul
istehsalı 24,1 faiz artmışdır

Ötən ay ölkə üzrə 6,5 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2021-ci ilin ilk ayının göstəricisindən 5,4 faiz çoxdur. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri neft-qaz sektorunda 24,1, neft-qaz sektorunda 1,4 faiz artmışdır. Sənaye məhsullarının 72,2 faizi mədənçıxarma, 23 faizi emal, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatı 6,1 faiz azalmış, əmtəlik qaz hasilatı 18,3 faiz artmışdır.

Bax: səh. 5



Polşa Respublikasının Prezidenti zati-aliləri cənab Andrey Dudaya

Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və dost Polşa xalqını səmimiyyətlə təbrik edirəm.
Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş əməllərə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır. Xalqlarımız arasında dostluq əməllərinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.
Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticarət, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuzillik tarixini səciyləndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən "Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə"nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik.
Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmaslar və ali səviyyəli səfərlər xüsusi əhəmiyyət daşıyır. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, Azərbaycan-Polşa əlaqələri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək və genişləndəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Polşa xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 fevral 2022-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!
Avstriya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü münasibətlə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Avstriya ötən 30 il ərzində ölkələrimiz arasındakı münasibətlərin inkişafını çox qənaətbəxş hesab edir və bu əlaqələr qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır.
Ümidvaram ki, biz birlikdə ölkələrimiz arasındakı dostluq əlaqələrini siyasi, iqtisadi və

mədəni müstəvidə daha da dərinləşdirə və inkişaf etdirə biləcəyik.
Sizə dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına gözəl və firavan gələcək arzulaşıram.

Dərin ehtiramla,

Aleksander Van der BELLEN,
Avstriya Respublikasının
Federal Prezidenti

Moldova parlamentinin Sədri Azərbaycana səfərə gəlib

Yanvarın 21-də Moldova parlamentinin Sədri İqor Qrosu Azərbaycana səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Moldovanın Dövlət bayraqlarının dalğalandığı

diyi Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclis Sədri və birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.

Moldova parlamentinin Sədri:

“Azərbaycanla parlament platformasında əməkdaşlığı bərpa etmək istəyirik”



“Moldova parlamentinin Sədri kimi ilk dəfədir ölkəmizə səfər edirəm. Biz çox istəyirik ki, parlament platformasında əməkdaşlığı bərpa edək. Yaxşı ideyalar var”.

AZƏRTAC xəbər verir ki, bunu yanvarın 21-də Azərbaycana rəsmi səfərə gələn Moldova parlamentinin Sədri İqor Qrosu jurnalistlərə açıqlamasında bildirib. “Moldovada Azərbaycan diaspor nümayəndələri aktiv fəaliyyət göstərir. İnqarım ki, iki ölkə arasında münasibətlər çox yaxşı səviyyəyə yüksələcək”, - deyərək parlamentin Sədri əlavə edib.

Honda TARO: “Yaponiya Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlıdır”

Fevralın 21-də Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr işçi qrupunun rəhbəri Əminə Ağazadə Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro ilə görüşüb.

Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, videokonfrans formatında keçirilən görüşdə Əminə Ağazadə Azərbaycan ilə Yaponiya arasında mövcud olan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərindən danışıb.

Yaponiya-Azərbaycan münasibətlərinin daim inkişafda olduğunu qeyd edən deputat bu illər ərzində Yaponiyanın Azərbaycanla həyata keçirdiyi çoxsaylı dəstək proqramlarına, müxtəlif qrant və güzəştli kredit layihələrinə görə təşəkkürünü bildirib.

Ə. Ağazadə yaponiyalı diplomata ölkəmizin Vətən müharibəsində qələbəsi, regionda yaranan yeni realiaqlar barədə məlumat verib. Vurğulanıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbəsi ilə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. Milli Məclisin deputatı münasibətini artıq tarixə qoşduğunu, regionda əməkdaşlıq üçün nadir imkanlar yarandığını bildirərək Azərbaycanın regionda davamlı sülhün və inkişafın bərqərar olması üçün atdığı əməli addımları qeyd edib.

Deputat işğal illərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən və fevralın 26-da 30 il tamam olacaq Xocalı soyqırımını barədə də məlumat verib.

Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Honda Taro 2020-ci il noyabrın 10-da imzalanmış üstəgəllik Bəyannatı, regionda davamlı sülhü və əməkdaşlığı dəstəklədiklərini bildirib, Yaponiyanın “Qafqaz təşəbbüsü” proqramından bəhs edib.

Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olması, Yaponiyanın Azərbaycanı səfərləri tərəfindən 2022-ci ilin “Yaponiya-Azərbaycan dostluq ili” elan edilməsi münasibətlə keçiriləcək tədbirlərdən söz açan diplomat ölkəsinin Azərbaycanla mədəniyyət, təhsil, iqtisadi və digər sahələrdə, o cümlədən parlamentlər səviyyəsində qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**: Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində əmək nailiyyətləri ilə fərqlənən aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Əliyev Tahir İdris oğlu
Musayev Məhəmməd Nureddin oğlu

“Tərəqqi” medalı ilə

Aliyev Dilqəm Ali oğlu
Babayev Talib Ramiz oğlu
Əhmədov Qiyafət Telman oğlu
Əhmədov Samir Sabir oğlu
Əhmədov Vaqif Məhəmməd oğlu
Əzizov Nəbi Əzizə oğlu
Həsənquliyev Səfər Əli oğlu
Hünbətov Əli Hüseyn oğlu
Hüseynov İntiqam Nəsim oğlu
Hüseynov Kazım Miraziz oğlu
Hüseynzadə Rəşadət Hüseyn oğlu
Kazımov Əlirahim Qəmbər oğlu
Mehdiyev Firudin Rza oğlu
Məmmədov Xəzər Nizami oğlu
Məmmədov Zeynəp Kərəm Əmirxan oğlu
Mikayılov Əli Zülfüqar oğlu
Pənahov Təyrib Həsən oğlu
Rüstəmxanlı Cəmil Sabir oğlu
Yusifli Vaqif Əli oğlu.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2022-ci il

Toivo KLAAR: “Avropa İttifaqı bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır”

Fevralın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən Azərbaycanın üçtərəfli bəyannatların icrası ilə bağlı gördüyü işlər barədə məlumat verib. Nazir bölgədə sülh quruculuğu səylərinin dəstəklənməsində Aİ-nin fəal rolunu, xüsusilə də Aİ Şurasının Prezidentinin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşləri qeyd edib. O, bu görüşlərdə əldə olunan razılaşmalardan bəhs edərək, Ermənistan tərəfindən verilən vədlərin yerinə yetirilməsini, o cümlədən hələ Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatın təqdim edilməsini vacibliyini vurğulayıb.

Ceyhun Bayramov Aİ-nin ölkəmizin azad olunmuş ərazilərinin minalardan təmizlənməsi prosesini, habelə digər bərpa quruculuq işlərini dəstəkləməsinin tərəfimizdən yüksək qiymətləndirdiyini bildirib.

Xüsusi nümayəndə Toivo Klaar Azərbaycan Prezidenti ilə keçirilən görüşün istinad edib. O, Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Həmçinin səfəri çərçivəsində ANAMA ilə görüşün nəzərdə tutulduğunu və minaların təmizlənməsi prosesinə yardımın artırılması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər həmçinin Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların yekunlaşdırılmasına dair fikir mübadiləsi aparıb və bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Son dövrlər dünyada iqlim dəyişiklikləri ilə yanaşı, koronavirus (COVID-19) pandemiyası da inflasiyanın sürətlənərək global xarakter daşmasını şərtləndirmişdir. Bu çərçivədə global dəyər zəncirində qırıqlmalar, istehlak məsrəflərinin artması, əhali və biznesə dəstək üçün həyata keçirilən fiskal ekspansiya, həmçinin tələb və təklif arasında uyğunsuzluq inflasiyanın əsas amillərinə çevrilmişdir. Dünya əmtəə bazarlarında ərzaq məhsullarının kəskin bahalaşması əksər ölkələrdə inflasiyanın sürətlənməsi ilə müşahidə olunanlarla yanaşı, makroiqtisadi sabitliyi mənfi təsirləmə risklərini də artırmışdır.

Ötən illər ikinci yarımdan global inflasiyanın xərc amillərinin aktivləşməsi, eləcə də Azərbaycanın əsas ticarət tərəfdaşı ölkələrində qiymət artımı ölkəmizə idxal olunan məhsulların bahalaşmasında öz əksini tapmışdır. Bu səbəbdən il ərzində inflasiyanın artaraq hədəflənmə səviyyəni üstələməsi, onun iqtisadi fəallığı və əhalinin sosial rifahına mənfi təsirlərinin azaldılması istiqamətində tədbirlər görülməsini zəruri etmişdir.

Inflasiyanın xərc amillərinin qiymətlərə ötürülməsinin artdığı, idxal olunan məhsulların bahalaşaraq qiymət artımını sürətləndirən bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı və əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflasiya artımı şəraitində qorunmalıdır.

2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətləndirici amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehlakın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla işgüzar fəallığı və əhalinin sosial rifahına inflasiyanın təsirlərini minimalaşdırmaq məqsədilə:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

1.1. inflasiyanın iqtisadi fəallığı üçün məqbul səviyyədə saxlanılması məqsədilə:

1.1.1. minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxil bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçıların stimullaşdırılması istiqamətində tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin;

1.1.2. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyəyə dəstək alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə razılaşdırılması təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.1.3. minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlaqələri hesabına sabitləşdirilməsinə dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda ödənilmənin səviyyəsinin qorunmasını dair lazımı tədbirlər görülməsi.

1.2. daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi istiqamətində ölkədə sağlamlıq rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin təbiiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

2. 2022-ci il ərzində idxal inflasiyasının təsirinə azaldılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehlakda istifadə olunan aralıq məhsulların idxalına təbiiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanma və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə yerli istehlak edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin təbiiq barədə razılaşdırılmış təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkil, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. zərurət olduğu təqdirdə özlümləşdirilən qorunmanın və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi;

5.2. əhalinin sosial rifahının qorunması sahəsində görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə rübdə bir dəfə məlumat versin.

6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inflasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızlarının buraxılışı istiqamətində lazımı tədbirlər görülməsi.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin:

7.1. inflasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələf gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində zəruri siyasət tədbirləri həyata keçirsin;

7.2. inflasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətə dair tədbirlər görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin.

8. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə global ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji tədbirlər üzrə ehtiyatlanmaya dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 fevral 2022-ci il

Komandoların təlim məşqləri davam edir

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının əməliyyat (komando) hərbi hissəsində təlim məşqləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdıraraq keçirilən praktiki məşqlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub. Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.



YAP Gənclər Birliyi Xocalı ilə bağlı çağırış edib

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımından 30 il ötür.

Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildirilib ki, faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, soyqırım həqiqətlərinin tanıtılması məqsədilə Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla xanım Əliyevanın müəllifi olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində YAP Gənclər Birliyi tərəfindən “Twitter” sosial şəbəkəsində aksiya həyata keçiriləcək. Türkiyənin Ədalət və İnkişaf

Partiyasının (AK Parti) gənclər təşkilatlarının da dəstək verdiyi aksiya çərçivəsində müxtəlif dillərlə tərcümə olunan Xocalı soyqırımını əhatə edən faktlar, həqiqətlər, o cümlədən hazırlanan posterlər fevralın 26-da “#JusticeforKholaly”, “#KholalyGenocide”, “#Kholaly30”, “#Kholaly613”, “#HocalıKatliamı” həştaqları ilə “Twitter” sosial şəbəkəsində paylaşılacaq. Çoxminli YAP üzvlərinin respublikamızın bütün şəhər və rayonlarından, o cümlədən qardaş Türkiyə Respublikasının gənclərinin qoşulacağı aksiya fevralın 26-da dünya ictimaiyyətinin diqqətinə Xocalı soyqırı-

mına çəkmək, tarixi həqiqətləri təbliğ etmək məqsədi daşıyır.

YAP Gənclər Birliyi fəaliyyət sahəsindən, mövqeyindən asılı olmayaraq, bütün təşkilatları və şəxsləri hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi qəbul etdiyimiz bu prosesə qoşulmağa dəvət edir.

Vətəndaşlar aksiyaların keçirilməsi məqsədilə xüsusi olaraq hazırlanmış materialları və təlimatı əldə etmək üçün YAP Gənclər Birliyinin sosial şəbəkələrindəki sahifələrinə, o cümlədən gencler_birligi@yap.az elektron ünvanına müraciət edə bilərlər.

Azərbaycan XİN: “Aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb”

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 1988-ci il 20 fevral tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatını qətiyyətlə qınayırdı.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in aqressiv separatçılığa bəraət qazandıran bəyanatına dair şərhində deyilib.

Şərhdə qeyd olunub ki, sözügedən qərar Səfərli Konstitusiyasına, DQMV haqqında 1981-ci il qanununa, habelə bütün digər müvafiq normativ-hüquqi aktlara ziddiyyət təşkil edib.


“Ermənistanın aqressiv erməni separatçıları dəstəkləməsi və Azərbaycanı qarşı ərazi iddialarından çıxış edərək təcavüzkar siyasət həyata keçirməsi Azərbaycanın ərazilərinin bir

hissəsinin 30 ilə yaxın hərbi işğal altında qalmasına, bu torpaqlarda qanlı etnik təmizləməyə, bir milyon azərbaycanlının fundamental hüquqlarının pozulmasına səbəb olub.


Ermənistan XİN-in “dirçəliş” kimi qiymətləndirdiyi aqressiv separatçılıq bölgədə onilliklər ərzində davam edən genişmiqyaslı fəlakətə gətirib çıxarıb. Bu vəziyyət bölgənin uzun illər ərzində sülh və təhlükəsizlik şəraitində inkişafına ciddi əngəl törədib.

Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normalaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası niyyəti qeyri-qanunlu bəyanatla çıxış etməsi bir tərəfdən, bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə, baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir.

Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”, - deyərək Azərbaycan XİN-in məlumatında bildirilib.



Birinci Qarabağ müharibəsinin başlanmasından 34 il ötür



Əvvəlki 1-ci səh.

Bu dərdin bir tərəfi dövlətin, o biri tərəfi isə məcburi köçkünlərin çiyində idi! Dövlət və onun başçısı təkəzə torpaqları geri qaytarmaq və buna görə iqtisadiyyatı gücləndirmək, diplomatiya sahəsində yorulmadan iş aparmaq, qüdrətli ordu yaratmaq, onu ən müasir silahlarla, strategiya və taktika ilə təmin etmək, sülh danışıqları nə qədər ağır və çətin olsa da, davam etdirmək və dünya erməniliyinin məkrli oyunlarını puça çıxarmaq barədə düşünmürdü.

Həm də bir milyondan çox qaçqın və məcburi köçkünü yerləşdirmək, normal həyat şəraitini təmin etmək, müxtəlif növ yardımlar göstərmək, təbii yolla sıraları get-gedə artan bu binəva insanları cədir şəhərciklərindən çıxarmaq, iş yeri yaratmaq, şəxsi bizneslərinin qurulmasına yardımçı olmaq, üstelik ümidlərinin itirməmələri üçün mənəvi dəyər durmaqla da məşğul idi.

Ulu Öndər Heydər Əliyev məcburi köçkünləri heç zaman tənha və köməksiz qoymadı.

Beynəlxalq qurum və təşkilatların diqqətini onların çətin durumuna yönəltdi.

Azərbaycana dost ölkələrə yeni humanitar yardım ünvanını göstərdi!

İlk dəfə olaraq qaçqın və məcburi köçkünlərə sistemli dövlət yardımını, zəruri dövlət qayğısını təmin və təşkil etdi.

Təəssüf ki, ömrü vəfasiz çıxdı, bu müşkül problemin həllinə zaman vermədi...

Bu ağır dərdin çarəsini də həm Ulu Öndərimiz, həm də tale cənab İlham Əliyevin çiyinlərində qoymuş oldu!

Möhtəram İlham Əliyev isə prezidentliyinin ilk günlərində bu barədə ardıcıl tədbirlər görüb, inamli addımlar atmalı oldu!

27 il bir o qədər də qısa müddət deyil!

Hərçənd ki, qocaman tarix üçün "bir göz qırpmı" da sayıla bilər!

Amma bu 27 ilin hər gününü yurd-həsretlilər qubarla, intizarla, dözümsüzlüklə yaşadılar...

Doğma yurdu, el-obanı bir an belə yaddan çıxarmadılar.

Ürəklərindəki yara heç zaman qaysaq bağlaşmadı, daim qövr elədi!

Vətəni görmədən dünyasını dəyişənlərin sayı illəill artdı.

Ata-baba qəbiristanlığında gömülmək üçün əmanət qəbirələrdə "gözləyənlər" çoxaldı...

Dünyadan ədalətli, beynəlxalq hüququn təntənəsini, işğalçıya tənqidi göstərməyə hazır oldu, əlimiz boşda, ümidimiz umsada qaldı.

Sanki BMT-nin Təhlükəsizlik Şurası da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu gün başlanmasının 34-cü ildən artıq olduğunu 1988-ci il fevralın 22-də bütün dünyanın gözü qarşısında qəbul etmişdi.

Lakin artıq biz münaqişənin başlanması barədə tamamilə başqa ovaqda söz açırıq. Çünki Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Tariximiz qızıl həftələrlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnməklə Dağlıq Qarabağ problemini milli maraqlarımız çərçivəsində həll etdi. Prezident İlham Əliyev 30 ildən artıq idi ki, üzlemsiz ədalətsizliyə özünü düşündürmüş siyasət və sərkərdə qətiyyəti ilə son qoydu.

Heydər Əliyev erməni məkrinin qarşısını qətiyyətlə almışdı

1988-ci il fevralın 22-dən - Əli Hacıyev və Bəxtiyar Quliyevın Əsgərən yaxınlığında şəhid olduqları gündən Azərbaycan erməni separatizmi və terroru ilə üz-üzə qaldı. Respublikamıza qarşı ərazi iddiaları yeni müstəviyə qədəm qoydu. Əslində, bu məkrli planı düşmən çoxdan həyata keçirməyə çalışmış, müxtəlif müstəvilərdə buna cəhdlər göstərmişdir.

Hələ ötən əsrin 40-ci illərində Ermənistan gizli "Qarabağ komitəsi" yaradılmışdı. SSRİ rəhbərliyinə hər vasitə ilə təsir etməyə çalışan ermənilər 1945-ci ilin payızında Dağlıq Qarabağ Ermənistanı birləşdirmək məqsədini sovet rəhbərliyi qarşısında qaldırmışdı. Həmin ilin noyabrından Moskva D.M.Bağirova göndərilən məktubda bu məsələyə onun rəyi istənilmişdi. Bu iddiaların heç bir elmi və tarixi əsası olmayan olduğunu D.M.Bağirova əhəlisinin ekskursiyəti azərbaycanlılardan ibarət olan Şuşa rayonundan başqa, Qarabağın dağlıq hissəsinin Ermənistanla verilməsini o şərtlə

rabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etdiyini yaddan çıxarmışdı.

İkili standartlar bizi sıxdı!... Ürəyimizə saldıq!

İşğalçı ilə işğala məruz qalmanı eyni tutdular...

Ürəyimizə saldıq!

Münaqişəni həll etməli olan ATƏT-in Minsk qrupu "Siz nə razılığa gəlsəniz, biz onu dəstəkləyəcəyik" söyləyəndə bizə qarşı bəzə gülməli gəldi.

Ürəyimizə saldıq!

Sülh danışıqlarında Ermənistanın dövlət başçıları özlərini yekəxana, yekəbaş apardılar...

Dişimiz bağıracağımızı kəssə də, üstlərinə gedə bilmədik, dözdük.

Ürək isə dözmürdü, yara derinləşirdi!

Artıq möcüzə gözləyirdik!

Yüz minlərlə insani doğma torpaqlara qovuşduracaq möcüzəni!

Sən demə, həyatda möcüzə də varmı!!!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gündə yaratdığı möcüzə!

Bizi doğma torpaqlara qovuşdurən möcüzə!

Bizi qalib dövlətə, qalib xalqa çevirən möcüzə!

Düşməni Qarabağdan silib-süpürən, redd edib atan möcüzə!

Sitəmlə günlərimizi heç zaman unuda bilmərik!

Bəs bu gün möhtəşəm Zəfərin zirvəsindən geriyyə boylandı və görürük: 22 fevral 1988-ci il!

Qarabağ müharibəsinin başladığı, iki ağdamlı gəncin - Əli və Bəxtiyarın şəhid edildiyi gün!

8 noyabr 2020-ci il!

44 günlük Vətən müharibəsinin Ermənistanın kapitulyasiya aktının imzalanması ilə başa çatdığı gün!

27 illik işğala 44 günlük Zəfərlə son qoyulduğu xoşbəxt və unudulmaz tarix!

Bu tarixlərin arasında nə qədər şəhid qanı axıb, insanlar nə qədər əzab-əziyyətlə qatlaşıb, yurd həsrəti çəkib...

Həm də heç bir günahkar olmadan sərsəm, faşist xislətli, aqlını itirmiş və özge torpağına göz dikən, onu zorla ələ

keçirmək istəyən başsız millətin, aqressiv dövlətin vəhşiliyi ucubandı.

Bəs əldən, 27 il işğaldə saxladığı ərazilərdə erməni vandalları özlərini necə aparıblar?

Başqasının torpağına yiyələnmək onlara xoşbəxtlik, var-dövlət, rahatlıq gətiribmi?

Çayirtkə sürüsü keçəndən sonra bağ-bağatda, zəmi və yaşıllıqlardan nə

görməmişdik?

Millət qələbəyə rəhbəri, sərkərdəsi çatdırar!

Biz dünən itirsək də, bu gün qazanmışıq!

Həm də hərtərəfli, əbədi!

İnanmışıq, tarixin sınaqlarından şərfəli çıxan İlham Əliyev kimi rəhbərimiz, Müzəffər Sərkərdəmiz var!

Qayıtdığımız Vətəni yenidən cənəmə çevirməyə hər cür imkanımız var!

Açıq alınmış, qalib millət kimi adımız, Türkiyə kimi dostumuz, qardaşımız, sarsılmaz birliymiz var!

Bizə qüvvət, qüdrət gətirən, 44 günlük Vətən müharibəsində qələbəyə çatdıran azərbaycanlı kimi ideologiyaya, bütün çətin sınaqlardan çıxan milli-etnik təamlığımız var!

Bütün təhdidləri, revansçın cəhdlərini məhv edəcək qüdrətli ordumuz, ən müasir və mükəmməl silahlarımız var!

Sabaha möhkəm inamımız, daha xoş günlərə çatacağımıza təminatımız, dövlətimizin gücünə, qüdrətinə əminliyimiz var!

Daha yurd həsrəti, vətənsizlik dərdi ürəyimizə dəşib dağılmır!

Sən demə, ürək yarası da sağalmış!

Biz Allahın bu sınağından uğurla, birliylə çıxdıq!

İndi isə bizə bu səadətli bəxş edən - Başı Sərkərdənin, qalib ordunun qədrini bilməli, şəhidlərimizi hörmətlə anmalı, qazilərə qayğımızı esirgəməməliyik!

Bəxtiyar SADIQOV

Azərbaycanın Zəfərini təmin edən Lider

İlham Əliyev xalqımızın üzleşdiyi ədalətsizliyə və haqsızlığa sərkərdə qətiyyəti ilə son qoydu

neticəsində başlanan milli qarşıdurma elementləri bürüzə verən separatizmi qıvcıqlarının nəticəsini əvvəlcədən görən Heydər Əliyev qətiyyətlə addımlar atdı. Vilayət rəhbəri, sovinist V.Sahnzaryan başçısı ilə əvvəzləndi, hüquq-mühafizə orqanlarında ciddi təmizləmə aparıldı. 1973-cü ilin avqustunda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi "erməni millətçiləri" adlı əməliyyat keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi.

Heydər Əliyev ermənilərin bütün məkrli planlarının qarşısını qətiyyətlə almışdı. Lakin M.Qorbaçovun SSRİ-yə rəhbərliyindən sonra azərbaycanlılara qarşı erməni ekspansiyasının növbəti mərhələsi başladı. Heydər Əliyevin Sov.KP MK Siyasi Bürosunun və Şəxson baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verəndən sonra, 1987-ci ilin sonlarından Yerevanda Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsi tələbləri ilə kütləvi aksiyalar keçirilməyə başlandı. 1987-ci ilin noyabr ayında Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbeyan Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistanla birləşdirilməsinin iqtisadi baxımdan düzgünlüyünü sübut etməyə çalışdı. Bu müsahibə separatizmin meyllərinin aşkar bürüzə verilməsi üçün siqnal rolunu oynadı.

Hakimiyyət susur, xalq etiraz edirdi

1988-ci ilin fevralından Xankəndidə Ermənistan xalq deputatları qismində vilayətə gələn emissarların təşkilatçılığı ilə mitinqlər başladı. İlk dəfə olaraq bu mitinqlərdə "saqqallılar" adlanan xüsusi hərbi

dəstənin üzvləri də göründü. Rəsmi Bakının isə tərəddüd göstərməsi vəziyyətin daha da gəriləşməsinə şərait yaradırdı. Elə bu arafədə İrəvandan "miatsum" - birləşmək iddiasını hüquqləşdirmək barədə təlimat gəldi və təşəbbüs artıq vilayətin qanunverici orqanının əlinə keçdi. Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fəvqəladə iclasında gündəliyə yalnız bir məsələ - DQMV-nin Ermənistanla birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarıldı. Kquorum olmadan keçirilən iclasda DQMV-nin Azərbaycan SSR-in tabeliyindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil olması barədə qərar qəbul edildi. Bu, Azərbaycanın ərazi bütövlüyünə təhlükə və SSRİ konstitusiyasına zidd olmaqla, həm də ittifaq miqyasında separatizmin meyllərinin aydın təəcəssümü idi.

1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlara, soyqırımlara töhrən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Güclü himayəçilərinə arxalanan ermənilər, həm də müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların sərbətsizliyindən və xəyanətindən istifadə edərək Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdilər.

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycan ərazisi kimi tanıdı və sonrakı dövrdə ayırı-ayrı təşkilatların qəbul etdiyi sənədlərdə bu əmil təsbit

edilmişdi. Lakin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün təsis edilmiş ATƏT-in Minsk qrupu bu illər ərzində bir dəfə də olsun qətiyyətlə və obyektiv mövqə ortaya qoymadı. Hətta 1993-cü ildə BMT tərəfindən qəbul edilmiş 4 qətnamənin icrası da Ermənistanın tələb etdiyi.

Bütün bunlara rağmen Azərbaycan hər zaman ləyaqətli davırdı. Ermənilərin tarixi torpaqlarımıza qarşı əsaslı iddialarının ATƏT-in Minsk qrupu tərəfindən ciddi-cəhdlə müdafiə olunması fonunda gədən bu prosesdə dövlətimizin maraqlarını və mənafehlərini, xalqımızın milli həyətini tapdalanmasından qorunmaq üçün qulları nəticədə münaqişəni hərbi müstəviyə keçirdilər. 1988-ci ilin sonlarından isə Ermənistanın azərbaycanlıların kütləvi deportasiyası başladı.

1991-ci ilə qədər Dağlıq Qarabağda və eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılar yaşayan kəndləri işğal edən, qırğınlara, soyqırımlara töhrən ermənilər SSRİ-nin dağılmasından sonra işğal planını yeni fazaya keçirdilər. Güclü himayəçilərinə arxalanan ermənilər, həm də müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qrupların sərbətsizliyindən və xəyanətindən istifadə edərək Dağlıq Qarabağı və ona bitişik rayonları işğal etdilər.

Ulu Öndər Heydər Əliyevin layiqli siyasətçisi kimi Prezident İlham Əliyevin 2003-cü ildən sonra həyata keçirdiyi fəaliyyət Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevirdi. Prezident İlham Əliyevin fəaliyyətində əsas prioritet isə torpaqlarımızın işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi idi. İlham Əliyev respublikamıza rəhbərliyinin ilk günündən danışıqlar prosesinə tərəfdar olmaqla yanaşı, ərazilərimizin işğaldan azad olunması istiqamətində kompleks fəaliyyət strategiyası müəyyən etdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycanla qarşı tərəfdəki hərbi təxribat tariximizə Vətən müharibəsi kimi düşən savaşa yol açdı. Şanlı ordumuz ələ

həmin gün başladığı əks-hücum əməliyyatları ilə düşməni ilk andan işğal olunmuş ərazilərimizdən qovub çıxardı. Savaşın ilk günündən bütün dünya Azərbaycanın gücünü, ordumuzun yüksək döyüş əzmini gördü. 44 gün davam edən müharibədə 30 ilə yaxın işğal altında olan əzəli torpaqlarımız azad edildi.

Həmin il noyabrın 10-da imzalanan bəyanatla Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti bütün dünyaya bəyan olundu. Şuşanın işğal olunduğu və eyni gündə azad edildiyi - noyabr ayının 8-tariximizə Zəfər Günü kimi həkk olundu. Bu qələbə Azərbaycanın ən əsrərdəki ən böyük zəfəri oldu. Şah ismayıl, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra Azərbaycan ilk dəfə olaraq bu miqyasda tarixi torpaqlarını işğaldan azad etdi.

Təcəvüzə son qoyulmasından sonra xalqımız gördü ki, bu strategiyanın reallaşması istiqamətində Prezident İlham Əliyev 2003-2020-ci illərdə necə müdrik və çoxşaxəli siyasət yürüdü. Azərbaycanın inkişafı və yüksəlişi isə bu strategiyamızın əsas tərkib hissəsidir. İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təntənəsini təmin etməklə, Azərbaycanın iqtisadi inkişafına, maliyyə imkanlarının çoxalmasına nail olmaqla, Ermənistanı iqtisadi blokada vəziyyətinə salmaqla, həm də ərazi bütövlüyümüzün təmin edilməsi üçün müntəzəm zəmin formalaşdırdı və Vətən müharibəsində xalqımızın Zəfərini təmin etdi.

Dağlıq Qarabağ münaqişəsinin başladığı tarixdə - fevralın 22-də bu barədə qələbə ovağı ilə söz açırıq. Həm də "Dağlıq Qarabağ münaqişəsi" deyilən ifadə də artıq leksikondan çıxıb. Azərbaycan böyük zəfər yaşadan Qalib Sərkərdə İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə bu anlayışı da aradan qaldırdı.

Rəşad CƏFƏRLİ, "Azərbaycan"



İlham Əliyevin reallaşdırdığı Zəngəzur dəhlizi region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq

Azərbaycan Avrasiyada yeni ticarət qapısı açır

Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada global əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Ölkəmiz həm də, Şərqlə Qərbi, Şimalda Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır.

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı yeni layihələr isə Azərbaycanın geosiyasi və geoitiqad imkanlarının gətirdikcə daha da yüksəlməsini şərtləndirir. Bu xüsusda yaxın zamanlarda reallığa çevriləcək Zəngəzur dəhlizinin həm bölgə, həm də ümumilikdə Avrasiya arealı üçün böyük əhəmiyyəti danılmaz faktır.

41 körpü, 8 stansiya,
4 yolötürücü,
3 tunel, 3 qalereya

Əvvəlcə onu vurğulayacaq ki, Azərbaycan bu dəhliz üzərindəki hava xəttindən artıq çoxdan istifadə edir. Belə ki, beynəlxalq dəhliz hesab olunan bu ərazidən Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacaq qənaət edirlər. Amma dəhliz yalnız bundan ibarət deyil. Əsas məsələ artıq bu dəhlizdə quru yolla - dəmir yolu xətti və avtomobil yolunun istifadəyə verilməsidir.

Artıq xeyli müddətdir ki, Azərbaycan Prezidentinin

nəzarəti altında bu istiqamətdə böyük işlər həyata keçirilir. İndi əsas diqqət dəhlizin quru yollarının açılışına istiqamətlənib.

Ötən il fevralın 14-də İlham Əliyev Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşması nəzərdə tutulan layihələrdən birinin - Horadiz-Zəngilan-Ağbend dəmir yolu xəttinin təməlini qoyaraq Azərbaycanın 10 noyabr Bəyanatının müddəalarına sadıqlığını bir daha göstərdi. Horadiz-Zəngilan-Ağbend dəmir yolu xətti yeni dəhlizin bir parçasıdır. Dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizdən çoxu tamamlanıb. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın mühəndis qurğusunun tikintisi planlaşdırılır. Artıq onların böyük əksəriyyəti reallaşmışdır. Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb.

Qeyd edək ki, Ermənistan tərəfi öncə müxtəlif bəhanələrlə üzünə düşən öhdəliyini icrasını gecikdirməkdə isteyirdi.

Ancaq təzyiqlərdən sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsində də dəmir yolu xəttinin çəkilişinə start verilib. Dəmir yolunun Ermənistandan keçən 45 kilometrlik hissəsində tikinti aparılır.

Dəhliz vasitəsilə Türkiyəyə, oradan da Avropa bazarına elektrik enerjisi ixrac edilə bilər

Ümumiyyətlə, bu dəmir yolunun strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturunu Azərbaycan vətəndaşlarının işğaldan azad olmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Ümumiyyətlə isə Horadiz-Zəngilan-Ağbend dəmir yolu istər Azərbaycan, istərsə də region ölkələri üçün böyük strateji önəm daşıyır. Dəhliz uzun illər blokada qalmış Naxçıvanı bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcək.

Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verəcək. Eyni zamanda Azərbay-

can ilə Türkiyə arasında Bakı-Ceyhan-Qars dəmir yolu ilə yanaşı, ikinci dəmir yol xətti olacaq.

Bu dəhliz həm də türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək. O ölkələri ki, nominal ümumi daxili məhsulu 1,1 trilyon ABŞ dollarından çoxdur.

Zəngəzur dəhlizi ilə həm də Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi məsələsi gündəmədədir.

Ən önəmli isə, bu dəmir yolu xətti gələcəkdə Azərbaycanı keçməklə Avropa ilə Asiyayı birləşdirən bir layihəyə çevriləcək. Bu da, öz növbəsində, Qarabağın gələcəkdə iqtisadi potensialına böyük töhfə verəcək.

Azərbaycan Avropa iqtisadi haqlarını Asiya ilə birləşdirən yeni bir nöqtədir

Ötən ilin oktyabr ayının 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə təməlini qoyduqları, Zəngəzur dəhlizinin bir parçası olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbend avtomobil yolunun da tikintisi davam etdirilir. Uzunluğu 123,8 km olan bu yol 4-6 hərəkət

zolaqlı olacaq. Yolun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Göründüyü kimi, Zəngəzur nəqliyyat dəhlizi ölkəmizin ərazisindən keçməklə, Asiya ilə Avropayı birləşdirən "Şərqlə-Qərbi" dəhlizinin bir hissəsinə çevriləcək. Bu, Azərbaycan Avropa iqtisadi haqlarını Asiya ilə birləşdirən yeni bir nöqtədir.

Bu dəhliz, həmçinin qarşıda Türkiyə Respublikası üçün önəmli iqtisadi imkanlar taniyacaq. Türkiyə bu dəhlizdən iqtisadi baxımdan əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, iktisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.

Azərbaycanın apardığı ticarət siyasətinin başlıca xüsusiyyəti regionda tranzit mövqeyinin möhkəmləndirilməsindən və ölkənin geoitiqad mövqeyinin daha da gücləndirilməsindən ibarətdir. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə ediləcək və sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artmasına da öz təsirini göstərəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Nümunəyə çevrilən missiya



Vitse-prezidentlik institutunun yaradılması Prezident İlham Əliyevin mükəmməl idarəçiliyin təmin olunması ilə bağlı həyata keçirdiyi islahatlarının təzahürü idi.

Dövlət idarəçiliyində funksional vahid kimi yeni təsisatın yaradılması həm də Azərbaycanın müasir demokratik simasının yeni və müxtəlif əlaməti idi. Dövlət başçısının 2017-ci il fevralın 21-də imzaladığı sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması isə müasir tariximizin əlamətdar siyasi hadisəsinə çevrildi.

Yeni Azərbaycan Partiyası Sədri'nin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi önəmli fəaliyyət istiqamətləri və yüksək idarəçilik təcrübəsi Mehriban xanım Əliyevanın uğurlarını şərtləndirən, eyni zamanda xalqın rəğbətini qazanmağa əsas verən amillərdir.

Bütün bunlar həm də onu göstərir ki, Birinci vitse-prezident təyin olunana qədər Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün çoxşəxslili fəaliyyət həyata keçirib. Xüsusilə qeyd edilməlidir ki, Mehriban xanım Əliyeva əhalinin həssas təbəqələrinə hər zaman xüsusi diqqət və qayğı göstərib. Ölkəmizdə həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq daim onun fəaliyyət sahəsinin ən xətini təşkil edib.

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Birinci vitse-prezidentin misilsiz xidmətləri var. Çünki Mehriban Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəniyyət diplomatiyasının səlahiyyətli təsisatına çevrilib. Bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliği-dir. Mehriban xanım Əliyevanın humanitar missiyası və təşəbbüskarı olduğu mədəni sahədə layihələr Azərbaycanı dünyaya tanıdır.

Heydər Əliyev Fondunun xətti ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, xalqımızın yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıtılması üçün keçirilən təqdimatlar, sərgilər və tədbirlər cəmiyyətimizin dərin rəğbəti ilə qarşılıb. Bu tədbirlər sayəsində həm də ölkəmizin nüfuzu artır, Azərbaycanın güclü dövlət olduğu dünyaya nümayiş etdirilib.

Mehriban xanım Əliyevanın global təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib. Bu çərçivədə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycanın dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.

Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlarla təltif olunmuş, ancaq onun ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti və sevgisidir. Bu baxımdan 5 il öncə Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalqımızın dərin rəğbəti ilə qarşılıb.

Cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa davamlı olaraq böyük say göstərən Mehriban Əliyevanın Birinci vitse-prezident kimi də fəaliyyətində sosial məsələlər prioritet təşkil edir. Təsədüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti ilk müşavirəsinə məcburi köçkün soydaşlarımızın problemlərini həsr etmişdi. Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibə əlillərinə diqqət və qayğı da Mehriban Əliyevanın xüsusi diqqətindədir.

Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılınması, onların ərzaq və tibbi ləvazimatlara təminatı Mehriban Əliyevanın necib missiyasının təəcəssümü idi. Vətən müharibəsində isə Azərbaycan ictimaiyyəti bir daha Mehriban Əliyevanın yüksək vətənpərvərlik hisslərinə malik olduğunu gördü.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi. Sözügedən təyinat yüksək etimadın, Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadıqlığın və Azərbaycanın dövlət siyasətində qadına göstərilən xüsusi diqqətin təəcəssümüdür.

Mehriban xanım Əliyevanın təmsilində Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkər dövlət xadimi obrazı formalaşmış. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələr deməyə əsas verir ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti dövlət idarəçiliyində səmərəliliyi və çətinliyi artırıb. Nümunəyə çevrilən bu missiya dövlət idarəçiliyində mütəmadi olaraq, peşəkərlik amilinin aktuallığını yüksəltdi.

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Şəhid ailələri və qazilərin məşğulluğunun təmin edilməsi unudulmamalıdır

Prezident bu məsələnin vacibliyini bir daha vurğuladı

Şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində görülən digər tədbirlər ardıcıl xarakter daşıyır.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, bu insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Aylıq təqaüd və digər sosial ödənişlərlə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar həyata keçirilir ki, bunlardan da biri onların məşğulluq probleminin həllidir. Aktiv

məşğulluq proqramlarında - özünəməşğulluqda, ödənişli ictimai işlərdə bu kateqoriyadan olan insanlara üstünlük verilir. Həmçinin onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işgözlülərlər üçün məcburi kvota müəyyən edilmişdir. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün bu istiqamətdə də müdaxilə işləri aparılır.

Prezident İlham Əliyev bu il fevralın 18-də Bakı şəhəri Nizami və Nərimanov, eləcə də Kürdəmər Rayon İcra Hakimiyyətinin başçıları təyin olunmaları ilə əlaqədar videoforvardda qəbul edərkən sözügedən mövzuya bir daha toxunub: "Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı iş-

lər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda, ilk növbədə, Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amillə nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yeni biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır".

Ümumiyyətlə, həm Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğu, onların sosial müdafiəsi-

nin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün bütün zəruri addımların atıldığı hamıya məlumdur. Bu, dövlət siyasətinin əsas prioritetlərindən sayılır. Rəqəmlərə nəzər salaraq: keçən il bu kateqoriyadan olan insanlara 3 min mənzil verilib. Postmüharibə dövründə həmin kateqoriyaya daxil olan 45 min vətəndaşımıza 50 min növ xidmət göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxs 15 841 sosial ödəniş, 2515 müharibə iş-tirəkçisi əlillik və sosial ödənişlərin təminatı həyata keçirilib. 184 hərbiçisi nəsil 193 yeni protez, 1200 müharibə əlili 13 minə yaxın reabilitasiya vasitəsilə təmin olunub.

Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub.

2021-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə üç il əvvəl nisbətən 5 dəfə çox mənzilin verilməsi proqramı icra olunub. Xatırladaq ki, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edildi. Həmçinin əlillərin avtomobillə təminatı işi də uğurla aparılır. İndiyə 7400 müharibə əlillinə avtomobil verilib. Ötən il isə 164 nəfər müharibə əlili minik avtomobili ilə təmin olunub.

Məşğulluğun həlli də, qeyd edildiyi kimi, bu məsələlərin ən cərgəsinədir. Belə ki, həmin tədbirlərin bir istiqaməti də sözügedən insanların kiçik biznesə çıxmasına özünəməşğulluq proqramı vasitəsilə şərait yaradılmasıdır. Bu məqsədlə postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi üzvü və qazi, erməni terrorundan

zərər çəkən şəxs özünəməşğulluq proqramına cəlb edilmişdir. İlk mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil olunub. Təlimlərdən sonra işə seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə təsərrüfatı və müəssisələrinin yaratmaları üçün onlara lazımi mal və materiallar, avadanlıqlar formasında aktivlər təqdim edildi. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid 10 min şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunub.

Vətən müharibəsindən sonra səmərəli tədbirlərdən olan "Məşğulluq marafonu" da həyata keçirilir və həmin marafon çərçivəsində şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğu həyata keçirilir. Əmək və Əhalinin So-

cial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanan "Məşğulluq marafonu"na bu gündək 618 işgözlülər qoşulub. Həmin vakansiya üzrə qeyd edilən kateqoriyalara aid 1744 şəxs işlə təmin olunub. Hazırda da vakansiya üzrə göndərişlərə verilmiş davam edir. Tədbir "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devisi altında keçirilir.

Prezident İlham Əliyevin bir çox çıxışlarında bu məsələyə toxunması onların vacibliyinə bir daha diqqət çəkir. Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi şəhidlərimizin xatirəsinin bizim üçün nə qədər əziz, qazilərimizin nə qədər dəyərli olduğunu dənə-dənə təsdiqləyir.

Flora SADIQLI,
"Azərbaycan"

İŞİMİZ, GÜZƏRANIMIZ

Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar ayı üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Hesabatda bildirilir ki, keçən ay Azərbaycanda 9,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 5,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 8,8, neft-qaz sektorunda 0,6 faiz artmışdır.

Yanvar ayında ÜDM-in 54,4 faizi sənayə, 8,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi tikinti, 2,4 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 1 faizi turizmlərlə yerləşdirilməsi və ictimai işə, 1,4 faizi informasiya və rabitə, 15,6 faizi digər sahələrdə istehsal edilmişdir. Məhsul və idxala xalis verçilər ÜDM-in 7,2 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 922,2 manat əlavə dəyər düşmüşdür.

Ötən ay ölkə üzrə 6,5 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2021-ci ilin ilk ayının göstəricisindən 5,4 faiz çoxdur. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 24,1, neft-qaz sektorunda 1,4 faiz artmışdır. Sənaye məhsullarının 72,2 faizi mədəncixarçma, 23 faizi emal, 4,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədəncixarçma sektoru üzrə neft hasilatı 6,1 faiz azalmış, əmtəəlik qaz hasilatı 18,3 faiz artmışdır.

Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3, digər nəqliyyat vasitələrinin istehsalı 2,4, dəri və dəri məmulatlarının, ayaqgəzlərin istehsalı 2,1 dəfə, elektrik avadanlıqlarının istehsalı 93,3, mebel istehsalı 85,7, tikinti materiallarının istehsalı 85,1, maşın və avadanlıqların istehsalı 69,8, ocaqçılıq məhsullarının istehsalı 63,2, kimya sənayesi məhsullarının istehsalı 61,6, hazır metal məmulatlarının istehsalı 59, kompüter, elektron və optik məhsullarının istehsalı

Başlanğıc uğurludur



Yanvar ayında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 24,1 faiz artmışdır

50,9, poliqrafiya məhsullarının istehsalı 45,4, metallurgiya sənayesi məhsullarının istehsalı 40,8, neft məhsullarının istehsalı 28,3, kağız və karton istehsalı 27,6, qida məhsullarının istehsalı 19,1, rezin və plastik kütlə məmulatlarının istehsalı 18,6, faiz artmış, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 4,7, geyim istehsalı 6,4, içkilər istehsalı 12,8, toxuculuq sənayesi məhsullarının istehsalı 13,9, bütün məmulatlarının istehsalı 30,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 32,2 faiz azalmışdır.

DSK-nın hesabatına əsasən, ay ərzində əsas kapitala 658,1 milyon manat vəsait yönəldilmişdir. İstifadə olunmuş ümumi vəsaitin 72,2 faizi

məhsul istehsalı və 19 faizi xidmət obyektlərinin, 8,8 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 55 faizi daxili sərmayələr olan və vəsaitlərin 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalmışdır.

Keçən ay ölkə üzrə neft-qaz sektoruna 372,6 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft-qaz sektorunun inkişafına yönəldilmiş 285,5 milyon manatlıq vəsaitin 26,2 milyon manatından (ümumi sərmayenin 4 faizindən) qeyri-neft-qaz sənayesi sektorunda istifadə olun-

muşdur. Yeri gəlmişkən qeyd edək ki, bu dövrdə əsas kapitala 296,1 milyon manat xarici kapital da yatırılmışdır. Həmin vəsaitin 98,7 faizi Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya, İran və Hindistan investitorlarına məxsus olmuşdur.

Dövlət Statistika Komitəsi ötən il üzrə ölkədə muzdlı işləyənlərin orta aylıq əməkhaqqı barədə də məlumat açıqlamışdır. Bildirilir ki, Azərbaycanda keçən il muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat olmuşdur. Əhalinin ümumi gəlirlərinə gəldikdə, həmin məbləğ cari ilin yanvar ayında 4,7 milyard

manata çatmışdır ki, bu da 2021-ci ilin eyni dövrünə nisbətən nominal ifadədə 15,5 faiz çoxdur.

DSK-nın digər bir məlumatı ölkə üzrə pərakəndə ticarət döviyyəsi haqqındadır. Hesabatda əsasən, yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 3 milyard 630,3 milyon manatlıq məhsul satılmış, 734,2 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. Keçən ilin ilk ayı ilə müqayisədə əmtəə döviyyəsi 2,9, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 6,6 faiz artmışdır.

Azərbaycanın keçən il xarici ticarət əlaqələrində də müsbət nəticələr qeydə alınmışdır. Hesabatda görə, ötən il ərzində gömrük orqanlarında qeydiyyat aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilməsi dəyərli də nəzərə alınmaqla ölkənin xarici ticarət döviyyəsinin dəyəri 35 milyard 556,4 milyon dollar olmuşdur. Ticarət döviyyəsinin dəyər ifadəsində 23 milyard 850,6 milyon dolların (67,1 faizini) ixrac, 11 milyard 705,8 milyon dolların (32,9 faizini) idxal məhsulları təşkil etmişdir ki, bu da 12 milyard 144,8 milyon dollarlıq müsbət ticarət saldosu deməkdir.

Xarici ticarətdə digər mühüm fakt ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasıdır. Hesabatda bildirilir ki, ötən il ərzində Azərbaycandan 2 milyard 713,4 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrünün analoqi göstəricilərindən faktiki qiymətlərlə 47,2, real ifadədə 38,4 faiz çoxdur.

Bir neçə fakt da nəqliyyat, informasiya və rabitə xidmətləri barədə: hesabatda görə, ötən ay ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 196,6 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 76,4 faizindən əhali istifadə etmişdir. Hesabat dövründə bu xidmətlərin həcmi 10,6 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda isə göstəricilər belədir: cari ilin yanvar ayı ərzində ölkə üzrə 16 milyon ton yük, 113,2 milyon nəfərdən çox sərnişin daşınmışdır. Ay ərzində yük döviyyəsi 3,3, sərnişin daşınması 64,8 faiz artmışdır.

"Azərbaycan"

Rusiyanın 14 şirkəti Qarabağda fəaliyyət göstərmək üçün müraciət edib

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının tədqiqatına həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, bu gün Azərbaycanda mindən çox Rusiya kapitalı şirkət fəaliyyət göstərir: "Bir sıra Rusiya şirkətləri azad edilmiş ərazilərdə fəaliyyət üçün maraqlarını ifadə ediblər. Artıq Rusiyanın bir neçə şirkəti bu ərazilərdə fəaliyyət göstərir. Bu kontekstdə Rusiyanın Udmurtiya bölgəsinin şirkətləri üçün imkanlar açıdır. Böyük potensial var, biz bu potensialı Azərbaycan-Rusiya əməkdaşlığının xeyrinə istifadə edə bilərik".

Azərbaycan və Rusiya arasında ixrac və investisiya ilə bağlı bir sıra sənədlər imzalanıb

Fevralın 21-də Bakıda keçirilən Rusiyanın Udmurtiya bölgəsinin ixrac və investisiya potensialının tədqiqatına həsr edilmiş tədbirdə bir sıra sənədlər imzalanıb.

AZƏRTAC xəbər verir ki, AZPROMO ilə Udmurtiya Respublikasının "İnkişaf Konsepsiyası" arasında, həmçinin Udmurtiyanın "Dostluq" Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycan Rus icması arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Sumqayıtda köhnə xəstəxana müasir tibb müəssisəsinə çevrilir

2 saylı Sumqayıt Şəhər Xəstəxanası uzun müddət idi ki, istismar olunmaması nəticəsində yarasız vəziyyətə düşmüşdü. Belə vəziyyət tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi.

Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında sərəncam imzalamışdır. Artıq xəstəxana istifadəyə verilərkən ərazidəki müasir tibbi avadanlıqların quraşdırıldığı yeni xəstəxanada tibbi personalın əhaliyə keyfiyyətli xidmət göstərməsi üçün hər bir şərait yaradılıb.

Akif ƏLİYEV, "Azərbaycan"

Elektrik enerjisi istehsalında artım qeydə alınıb

2022-ci ilin yanvar ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2556,6 mln. kVt-st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 188,2 mln. kVt-st, yaxud 7,9 faiz artması deməkdir.

Hesabat dövründə ötən ilin yanvar ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 190,3 mln. kVt-st artaraq 2450,3 mln. kVt-st, SES-lərdə 3,4 mln. kVt-st artaraq 81,6 mln. kVt-st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 5,5 mln. kVt-st azalaraq 24,7 mln. kVt-st olub. Külək-elektrik stansiyalarında 6,7 mln. kVt-st, günəş-elektrik stansiyalarında 3,3 mln. kVt-st, Bark Məişət Tullantılarının Yandırılması Zavodunda (BEMTYZ) isə 14,7 mln. kVt-st elektrik enerjisi istehsal edilmişdir.

Bu dövrdə (elektrik enerjisi istehsalı "Azərenerji" ASC üzrə 2339,5 mln. kVt-st (İES-lərdə 2256,2 mln. kVt-st, SES-lərdə 77,3 mln. kVt-st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 29,17 mln. kVt-st (İES-lərdə 23,27 mln. kVt-st, SES-lərdə 2,86 mln. kVt-st, GES-də 3,04 mln. kVt-st), "Azərişiq" ASC üzrə külək-elektrik stansiyalarında 3,82 mln. kVt-st, müstəqil elektrik stansiyaları üzrə 190,1 mln. kVt-st təşkil edib.

Yanvar ayında elektrik enerjisinin ixracı 247,2 mln. kVt-st olmaqla, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 72,1 mln. kVt-st artıb. Elektrik enerjisinin idxalı isə 10,7 mln. kVt-st olmaqla, 2021-ci ilin müvafiq dövrünə nisbətən 0,3 mln. kVt-st azalıb.

Azərbaycanın energetika naziri Qətərdə bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada bir sıra görüşlər keçirib.

GECF-in Baş katibi Məhəmməd Hamel ilə görüşdə global qaz bazarındakı hazırkı tendensiyalar, Azərbaycan və GECF arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlər nəzərdən keçirilib. Energetika naziri bildirdi ki, Azərbaycan 21-ci əsrin ən nəhəng layihələrindən birini - "Cənub qaz dəhlizi"ni reallaşdırıb. Bu dəhliz vasitəsilə Avropa bazarına daxil olub və istehlakçıların etibarını qazanıb. Nazir "Cənub qaz dəhlizi"nin genişləndirilməsi perspektivlərinə də toxunaraq, bu məqsədlə zəruri addımlar və Azərbaycanın qaz ehtiyatlarının dərinləşdirilməsi barədə bildirdi ki, dəhlizin əsas resurs mənbəyi olan "Şahdəniz" yatağından indiyə kimi 160 milyard kubmetrə yaxın qaz hasil edilib və bu yatağın ehtiyatları isə 1 trilyon kubmetrdən çoxdur. Təsdiq olunmuş və proqnozlaşdırılan ehtiyatları da nəzərə alaraq Azərbaycanın qaz ölkəsi kimi inkişafı üçün böyük imkanlar var. Ölkəmiz bundan sonra da regional və global enerji təhlükəsizliyinin təminatında səylərini, həmçinin forum ilə əməkdaşlığı və dialoqu davam etdirməyə hazırdır.

Baş katib Məhəmməd Hamel isə deyib ki, təbii qaz növbəti onilliklərdə enerji keçidi prosesində həlledici rol oynayacaqdır. Təbii qaz enerji yoxsulluğu, enerji təhlükəsizliyi və ətraf mühitlə bağlı məsələlərin həllini təmin edir. Bu aspektdə forum çərçivəsində qaz sektoruna dəstəyi təmin edən əməkdaşlığın vacibliyi qeyd edilib. GECF-in Baş katibi Azərbaycanın qaz təchizatının dayanıqlılığını rolu qeyd edərək, ölkəmizin forumun mühüm iştirakçılardan biri olduğunu bildirdi. O, həmçinin Azərbaycan Prezidentinin



"OPEC plus" formatının yaradılması prosesinə töhfələrini yüksək qiymətləndirib.

Nazir, həmçinin "Nebras Power" şirkətinin baş icraçı direktoru Xalid Məhəmməd Jolo ilə görüşüb. Görüşdə qoyuluş gücü 550 MW-tək olan qaz-turbin, eləcə də Laçın və

Kəlbəcər rayonları ərazisində 100 MW-lıq gücdə külək-elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə nəzərdə tutulan bərpə olunan enerji layihələri və Xəzər dənizinin Azərbaycan sektorun-

da külək-enerjisi potensialının reallaşdırılması ilə bağlı planlara dair fikir mübadiləsi aparılıb. "Nebras Power" şirkəti ilə birgə planların Qətərlə enerji əməkdaşlığının inkişafı və enerji sektoruna investisiyaların cəlbini üçün fərslər yaratdığı qeyd edilib.

Payızlıq taxıl əkinlərində yemləmə gübrəsinin verilməsi ilə bağlı regionlarda maarifləndirici tədbirlərə başlanılıb

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin təşkilatçılığı ilə payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən sahələrə yemləmə gübrəsinin verilməsi və əlaqə otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb.

Azərbaycan Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyası ilə birgə Kürdəmir və Ağsu rayonlarında nazirliyin və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib. Təlimlərdə nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdirliyi Faiq Bayramov və İzzət Talıbov, eləcə də Kürdəmir və Ağsu Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak ediblər.

Təlimlərdə mütəxəssislər tərəfindən iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, gübrələrdən düzgün istifadə edilməsi, onların verilmə vaxtları və normaları, yemləmə üçün istifadə olu-



nan ammonium nitrat və karbamid gübrələri, eləcə də əlaqə otları, xəstəlik və zərərvericilərə (gəmiricilərə, həşəratlara və s.) qarşı mübarizənin təşkil edilməsi qaydaları izah edilib və müvafiq tövsiyələr verilib.

Bildirilib ki, gübrələrdən vaxtında və düzgün istifadə bitkinin ehtiyac duyduğu dövrdə qida maddələri ilə təmin edir, onun inkişafını və məhsuldarlığını artırır. Həmçinin təlimlərdə karbamid gübrəsinin digər azotlu gübrələrdən üstün cəhətləri izah edilib, onun tərkibində təsir-

edici maddənin çox olması, kökdən və kökdənkənar yemləmə kimi verilməsi, eləcə də iqtisadi cəhətdən səmərəli olması barədə geniş məlumat verilib.

Təlimlərdə fermerlərin sualları cavablandırılıb və onların maraqlarından digər məsələlər izah edilib. Tədbirlərin davamı olaraq taxıl əkin sahələrinə baxış keçirilib və mövcud vəziyyət, çətinliklər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bu sahə üzrə təlimlərin respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.

Yanvarda Azərbaycan və Ukrayna arasında ticarət döviyyəsi 235 min dollardan artıq olub

Bu ilin yanvar ayında Azərbaycanla Ukrayna arasında ticarət döviyyəsi 235 min dollardan çox olub.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvarda Azərbaycan bu ölkədən 35 min 730 dollarlıq məhsul idxal

etdi. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 199 min 801 dollar olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət döviyyəsi 922,5 milyon dollar olub. Ukrayna postsovet məkanında Azərbaycanla ticarət döviyyəsinə görə Rusiyadan sonra ikincidir.

Çoxmənzilli binalarda quraşdırılan su sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antinhişar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda su sayğaclarının quraşdırılması ilə əlaqədar antinhişar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.

Dövlət xidmətindən AZƏRTAC-a bildirilib ki, işə baxılması zamanı "Azərsu" ASC tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanmış müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub. Qəbul edilən qərara əsasən, qanunvericiliklə müəyyən edilən qaydada tikintisi başa çatdıran və daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulan



çoxmənzilli yaşayış binalarında mənzil mükiyyətləri ilə bağlanmış fərdi müqavilələr əsasında sayğacların su təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərsu" ASC-yə göstəriş verilib. Qərarda, həmçinin sözügedən mənzillərin su təchizatı şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, eləcə də aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin səhmdar cəmiyyət tərəfindən təmin edilməsi də əksini tapıb.

Zaqatalada aqrar sahə üzrə məhsul istehsalı 14,5 faiz artıb

Ötən il Zaqatala rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 431 milyon 94,1 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Məhsul və xidmətlərin 80,6 faizi istehsal, 19,4 faizi isə xidmət sahələrinin payına düşüb.

Bu barədə AZƏRTAC-a Zaqatala Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən ilin yanvar-dekabr aylarında rayonda 170 milyon 427,2 min manatlıq sənaye, 163 milyon 807 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 13 milyon 110,9 min manatlıq tikinti işləri görüldü. Aqrar sahədə məhsul istehsalı əvvəlki ilə müqayisədə 20 milyon 774,5 min manat və ya 14,5 faiz artıb. 2021-ci ildə rayonda informasiya və rabitə xidmətlərinin həcmi 15,6 faiz artaraq 2 milyon 957,6 min manat, ticarət və nəqliyyat vasitələrinin təmiri xidmətlərinin həcmi 7,2 faiz artaraq 77 milyon 875 min manat, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi isə 4,6 faiz artaraq 2 milyon 916,4 min manat olub.

Heydər Əliyev Fondunun dəstəyi ilə “Moskvada Azərbaycan günləri” başlayıb

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 21-dən martın 1-dək Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş silsilə mədəniyyət tədbirləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində Yeni Tretyakov qalereyasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun “Tretyakov qalereyası kolleksiyasından olan əsərlər” sərgisi açılacaq.

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində “Azərbaycan” pavilyonunda isə “Azərbaycan xalçası - yeni baxış” sərgisinin açılışı olacaq. Həmçinin “Azərbaycan” pavilyonunda Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəhi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gö-



zəl” poeması əsasında “Dildən-dilə” ədəbiyyat layihəsi təqdim ediləcək. Fevralın 22-də axşam isə “Qelikon-opera” musiqili teatrının səhnəsində “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert olacaq. Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun dirijorluğu ilə keçiriləcək konsertdə Ceyla Seyidova, Dinarə Əliyeva, Elçin Əzizov, Elvin Qəniyev, Murad Adıgözelzadə, Sahib Paşazadə, Şəhriyar İmanov, Yusif Eyvazov Azərbaycan və Rusiya bəstəkarlarının əsərlərindən ibarət repertuar təqdim edəcəklər.

ANAMA: “Ötən həftə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənilib”

Azərbaycan Respublikasının Minaləmləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minaləmləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.



ANAMA-dan AZƏRTAC-a bildirilib ki, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minaləmləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Həftə ərzində 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənilib.

Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyası yaradılacaq

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Türkdillil ölkələrin ombudsmanlarının növbəti onlayn iclasında iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstanın ombudsman və milli insan hüquqları institutlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə yaradılacaq Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının əsasnaməsi müzakirə edilərək bir sıra təkliflər səsləndirilib.

Azərbaycan ombudsman onlayn tədbirdə çıxış edərək, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətin daha da



təkmilləşdirilməsi baxımından təcrübə mübadilələrinin əhəmiyyətli olduğunu vurğulayıb. S.Əliyeva assosiasiyanın əsasnaməsinin müzakirəsi və təşkilatı işlərin təmini məqsədilə hər bir üzv qurumun nümayəndəsinin təmsil olunduğu işçi qrupunun yaradılması təklifini irəli sürüb.

Bu təklif tədbir iştirakçıları tərəfindən müsbət qarşılanıb. Yekunda tədbir iştirakçıları birgə əməkdaşlığın güclənməsinə böyük təkan verəcək Türk Dövlətləri Təşkilatının Ombudsmanlar Assosiasiyasının növbəti iclasının canlı formatda keçirilməsi barədə razılığa gəliblər.

Dərbəndli tələbə: “Ağdamda və Şuşada gördüklərimiz əsl vandalizmdir”

Biz Ağdamda və Şuşada evlərin, mədəniyyət mərkəzlərinin dağıldığını gördük. Bu, əsl vandalizmdir. Ancaq bu söz gördüklərimizin qarşısında çox yumşaqdır.

Bələ vəhşilik yolverilməzdir. Öyrəndik ki, ermənilər Ağdam məscidində malqara saxlayıblar. Bu, sözlə ifadə edilə bilməyəcək cinayət və rəzillikdir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müha-



ribə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində”

adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Dərbənd şəhərindən olan iştirakçısı Baqir Aliakmedov söyləyib.

B.Aliakmedov Ağdam və Şuşanın tezliklə bərpa olunacağına inamını ifadə edib: “Bu gün biz gözəl Şuşa şəhərini ziyarət edirik. Həqiqətən də, hər bir dərbəndli gənc bu şəhərə gəlməyə arzu edər. Mən çox şadam ki, Şuşa artıq Azərbaycanın nəzarəti altındadır. İnşallah, bu şəhər daha da inkişaf edərək mədəniyyət və turizm mərkəzinə çevriləcək. Arzu edərəm azərbaycanlılar Şuşaya qayıtsınlar, şəhər yenidən çiçəklənsin”.

Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərilir



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərinə) reabilitasiya xidmətləri ilə təmin olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a

verilən məlumata görə, onlar Daun sindromlu, uşaq serebral iflic, eşitmə məhdudluğu, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafların inkişaf geriliyi olan 6 yaşadək uşaqlardır.

Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları həmin uşaqların yaşadıqları ünvənlərə gedərək onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Həmin uşaqlarda davranış pozuntuları, diqqət çatış-

mazlığı, hiperaktivlik, adaptasiya problemi və s. kimi halların reabilitasiyası üçün işlər aparılır.

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və peidiatrik reabilitasiya üsullarından istifadə olunur.

Validəymlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil edilir. Sağlamlıq imkanları məhdud 16 uşağın səyyar sosial reabilitasiya kursu isə artıq uğurla başa çatıb.

Ana və iki azyaşlı övladını qətlə yetirən şəxs tutularaq istintaqa cəlb olunub

Paytaxtın Nizami rayonunda ananı və iki azyaşlı övladını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub.

Nizami Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə ya-

şadıqları evdə 1983-cü il təvəllüdü Günar Qaraxanovanın və iki azyaşlı övladının kəsicilə-deşicilə aletlə aldığı xəbərlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəti-

cəsində cinayətin zərərçəkmiş qohumu 1981-ci il təvəllüdü Əhəd Əliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhəd Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağavərd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvafiqi yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, M.Qurbanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

İlisu Dövlət Təbiət Qoruğunda baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir

İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, Daxili Xidmət polkovnik İbrahim Bayramov AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, yanğın rayonun Qum kəndinin ərazisində, İlisu Dövlət Təbiət Qoruğuna məxsus 5 hektar ərazidə, qoru-

ğun 6-cı dolayında, dağlıq relyefdə qeydə alınıb. Yanğının söndürülməsinə Mühafizə Hissəsindən 55 nəfər şəxsi heyət cəlb olunub. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.


COVID-19 infeksiyasına 1038 yoluxma faktı qeydə alınıb

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1038 yoluxma faktı qeydə alınıb, 3324 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 775 min 432 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 737 min 710 nəfər müalicə olunaraq sağalıb, 9 min 261 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 461 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 683, bu günə qədər isə ümumilikdə 6 milyon 491 min 40 test icra olunub.



Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678-dir

Fevralın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 88 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 12, ikinci mərhələ üzrə - 71, üç və daha çox doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 285 min 339, ikinci mərhələ üzrə 4 milyon 775 min 34, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 533 min 323, pozitiv nəticədən sonra “buster” doza vaksinlərinin sayı 193 982-dir.



XIII əsrdə Qızıl Orda qüvvələrinin viran qoyduğu Əniğ qalasından günümüzdə qalanlar



Qusarın Əniğ kəndi rayon mərkəzindən 27 kilometr məsafədə, Qusarçayın sağ sahilində yerləşir. Doqquz kəndi əhatə edən Qusarçay vadisinə də bu kəndin adı (Əniğ vadisi) verilib.

AZƏRTAC xəbər verir ki, Böyük dağın zirvəsində, təbii maneələrlə qorunan kənddə insanlar qədim zamanlardan yaşayıblar. Ərəb dilində yazılmış “Əbu Müslümün tarixi” adlı tarixi xronikada X əsrdə Azərbaycanda mövcud olan bir neçə kəndin, o cümlədən Əniğ kəndinin adı çəkilir. Rəvayətə görə, kənd adını vaxtilə burada yaşamış yerli hakim Əniğ ağanın adından alıb. Digər fərziyyəyə görə, Əniğ hun tayfalarının adı ilə bağlı toponimdir. Əvvəllər “ünüg” olub, sonra dəyişərək “Əniğ” formasını alıb.

Şahdağın ətəklərində yerləşən bu strateji əhəmiyyətli kənddə ərəb işğalından qorunmaq üçün qala inşa edilib. Əniğ qalası (həmçinin Əniş, Əniğ, Anix) dəniz səviyyəsindən 1100 metr yüksəklikdə, Salavat aşırımının arxasında, Qusarçayın sağ sahilində yerləşir.

Əniğ qalası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunan abidələr sırasındadır.

Qalanın müdafiə qabiliyyətini daha yaxşı təmin etmək üçün onun memarı ərazinin relyefinin bütün xüsusiyyətlərindən uğurla yararlanıb. Üç hektar ərazini əhatə edən qala dik yamacda, ne-həng təpənin çənubunda yerləşib. Bir vaxtların möhtəşəm istehkam-qalasının iki hissəsi bu günədək qalıb çatıb.

Onlardan birincisi 15-16 metr uzunluqda divardır. İkincisi isə qala qapılarının künc bürçüdür. Divarının eni 2 metr, bürçün diametri təxminən 6 metrdir. Qala qalıqlarının hündürlüyü 6-9 metrə çatır.

Əniğ qalası qaya parçalarından və çay daşlarından inşa edilib. Gürcü dilində yazılmış “Xronoqrafi” kitabındakı (XIV) məlumatlara əsasən, IX əsrdən mövcud olan Əniğ qalasının 1288-ci ildə dağıldığını təxmin etmək olar.

Yerli əhali hesab edir ki, qala xristianlarla müsəlmanlar arasında müharibə zamanı məhv olub. 1288-ci ildə Qızıl Orda qüvvələrinə





Foto İlahm BABAYEVİNDİR

“Sular Novruzı” Su çərşənbəsi

Sivil mədəniyyətə doğru inkişaf tarixində Şimal yarımkürəsində yaşamaq hüququ qazanan, baharın, yeni həyatın gəlişini səbirsizliklə gözləyən xalqların gəca ilə gündüzünə bərabərləşdiyi günü təmtəzəyə keçirmək ənənəsi mövcud olmuştur.

Həm Şərq, həm də Qərb xalqlarının mifik təfəkküründə yazın gəlişini kulturaloqları dəyər kontekstində özünü göstərmişdir. Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin-etiqaqları, inancları, mərasimləri özündə yaşadıq bu gündümüza yetişən humanizm, həmrəylik kimi bəzəri duyğuları qabarıq şəkildə əks etdirən mənavi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak etdikən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Mərasim folklorumuzda törənmiş təsəvvürlərini yaradan həmin müqəddəs varlıqlar İllaxır çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır.

Çərşənbə sözünün etimologiyası ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Birinci varianta əsasən, əski müsləman təqvimində heftənin “cümə günü” istisna olmaqla, heftənin V günü “çərşənbə”, yəni dörd şənbəyə düşür. Çərşənbə “çaharşənbə” ifadəsinin işlək variantı kimi dillimizə daxil olmuşdur. Mənbələr göstərir ki, “çərşənbə” günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılmışdır. Hətta həmin gün digər günlərdən daha düşəli, yüngül olduğu üçün “mübarək gün” hesab edilmişdir. İslam alimində çərşənbə axşamı günü Məhəmməd Peyğəmbərin zövçəsi Aişəyə məxsusdur. Başqa bir varianta görə, Şərq alimləri təqvim tərtib etməyə çalışsınlar, həmin təqvimin hazırlanmış bitməsi çərşənbə axşamına təsadüf etmişdir. Digər variantlara görə, bezi xalqlarda çərşənbə heftənin ağır günü hesab olunduğuna görə, həmin günün xətasız, rahat, sakit keçməsinə təmin etmək üçün onun axşamı hazırlıq işləri aparılırdı.

Əski inanc və etiqaqlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı “dirilir”, oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir. Novruzun müjdəsinə çevrilən illaxır çərşənbələrin hər biri mifoloji mənbələrə istinad edir. Boz ayın dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir, xalq arasında həm də “Əzəl çərşənbə”, “Sular Novruzı”, “Gözlə çərşənbə”, “Gül çərşənbə”, “Zəmə çərşənbə”, “Sel çərşənbə” və s. adlandırılır.

Mələmür ki, həm təbiətdə, həm də insan həyatında suyun yeri və əhəmiyyəti müstəsna. Susuz həyatı təsəvvür etmək qeyri-mümkündür. Hətta İslamda su sədəqəsi ən üstün sədəqə sayılır. Su möcüzəvi tərkibə, yaradıcı qüvvəyə malikdir. Su həyat mənbəyidir və dünyanın yaranması, yeni ilkin kaos məhz su varlığı ilə bağlıdır. Suyun tərkibi kimyəvi təsir göstərən, həyat üçün vacib olan müxtəlif ionlar qrupunun yaranması üçün əlverişli mühitdir. Su biokimyəvi proseslərin gedişini, orqanizmdə temperatur, qida və maddələr mübadiləsinə tənzimləyir. Mələmür ki, insan orqanizminin təqribən 70 faizi, baş-beyni isə 90 faiz suda ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşdır. Su verilən informasiya və ya kənar təsirlərin daşıyıcısıdır. Yaponiya alimi Masaru Emotonun apardıdığı təcrübələrə görə, su deyilən sözlərin mənasına uyğun olaraq reaksiyalar verir. Oxunan dualar, deyilən fikirlər suyun keyfiyyətinə müəyyən təsir göstərir.

Türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunur və su kultu mühüm yer tutur. Xalq arasında Su Tanrısı Abanın və Nahidin adı ilə bağlı folklor mətnləri yaranmış və bu günə qədər qorunub saxlanmışdır:

*Aban abana gəldi,
Aban imana gəldi,
Abana yol verir,
Abana qol verir.
Al Aban haylı gəlib,
Al Aban paylı gəlib...*

Suyun müqəddəsliyini, paklığını tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi şifahi yaddaşda zəngin inanc və etiqaqlar, mərasimlər sisteminə təzahür olunur. Su çərşənbəsi suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən dövrlərdən insanlar hələ gün doğmamış su üstünə gedər, pak, təmiz, axar suda yuyunur və bununla da özlərini paklanmış hesab edirdilər. Əski inanclara görə, Su çərşənbəsində insanlar axar sudan götürüb evə, həyətbacaya səpər, bununla da müşkülükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyirdilər. Suyun müqəddəsliyi erkən folklor mənbələrində, o cümlədən “Kitabi-Dədə Qorqud”da Qazan xanın “Su Həq didarın görmüşdür” (“Su Tanrının üzünü görmüşdür”) müraciətində, “Koroğlu”da Qoşqubalağın təmsalında, Xızırın dirilik çeşməsinə içdiyi suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında “idi kimi sahib mənasını verən “su əyəsi” obrazına rast gəlmək olar ki, o, bütün əyələrdən güclü hesab olunur. Hətta bezi mifoloji təsəvvürlərə görə, “su əyəsi”, yaxud “su yiyəsi” qadın obrazı kimi siçiyələndirilir. Digər mə-

bəyə görə, “suyun altında su əyəsinin öz sultanı, öz sarayı var. Həmin su əyəsinin adı İlyasdır”. İnanca görə, su üstünə gedərkən mütləq su əyəsinə salam vermək lazımdır.

Əski türklər bulaqları “qara su”, yəni ulu, ilahi, müqəddəs hesab etmiş və bulağı yeraltı qaranlıq dünya ilə yurüstü işıqlı dünya, eləcə də olum və ölüm arasında ki bir yol kimi qəbul etmişlər. Ona görə də həmin suyu “abi-həyat”, “dirilik suyu” adlandırmışlar. Xalqımız onu müxtəlif adlarla, “həyat suyu”, “Xızır suyu”, “Zəmə çərşənbə suyu” və s. ifadə etmişdir. Folklorumuzda dirilik suyu ilə bağlı əfsanə və rəvayətlər mövcuddur. Həmin sülhətərə görə, Xızır, yaxud Xızır dirilik suyunu tapıb çıxır, əbədi həyat qazanır, ona görə də “Nəbi” peyğəmbərlik statusunu qazanır.

Xalq ənənəsində yuxunu axar suya danışmaq və sanki bununla yuxunun məni təsirindən qurtulmaq inamı da mövcuddur ki, bu da suyun aydınlığı və arzuolunmaz enerjini yuyub aparması inancına söykənir.

Erkən inanclara görə, “Sular toyu” və ya “Axar sular Novruzı” adlandırılan bu çərşənbə axşamında Dan ulduzu doğulan zaman yer üzündəki bütün axar sular bir an donub dayanır, hətta bu zaman suya heç nə batmır.

Başqa bir inanca görə, Su çərşənbəsi axşamında Xızır ilə İlyasın görüşü baş tutur. Mifik təsəvvürlərə görə, Xızır İlyas görüşərkən sular ətrafındakı bütün canlılar, xüsusən bitkilər, ağaclar Xızır İlyasa və yuxudan oyanmağa başlayan suya səcdə edir, sonra isə onlar əvvəlki vəziyyətlərinə qayıdır. Əcdadlarımız “kima bu möcüzəli məqami görmək nəsb olarsa, onun bütün arzuları həyata keçər” deyiblər.

Əcdadlarımızın erkən təsəvvürlərində bu görüşdən sonra donmuş sular oyanır, təzələnir, paklanır asib-dasmağa başlayır.

Su həmçinin sağlamliq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilirdi ki, bunların mahiyyəti, özəllikləri diqqətli cəlb edir. Məsələn, Su çərşənbəsində ərgən qızlar axar sudan “lal su”, yəni suyu evə gətirərkən bir kimsə ilə danışırdılar. Suyu bir neçə qaba qoyub saxlayırdılar. Qızlar bir yere yığışar, hərə öz üzünü saçına sürtüb suya salar, inanca görə üzük suda neçə dəfə cingildərsə, demək həmin yaşda gəlin köçər.

Su çərşənbəsində insanlar sübh təzədən axar suyun üstünə gedər, “ağırlıq-üçürlüq suya, azar-bezarım suya” deyib su üstündə dərclərini danışar və sanki öz çətinliklərini “həzə su” üstündə qoyub gəddərlir. Beləliklə, Su çərşənbəsi mərasimi icra olunardı.

Su çərşənbəsi ərəfasində Günəş zodiak qurşağında “Dolça” bürcündən “Baqlıqlar” bürcünə keçir və Müştəri - Yupiter planetinin himayəsinə daxil olur. Ona görə də Əzəl çərşənbə süfrəsində ağzına qızıl keçirilmiş balığın və dolçada suyun olması mütləqdir.

Xalqımızın şifahi yaddaşında milli həyatı, erkən baxışları, mənavi - əxlaqi dəyərləri tərənnüm edən və artıq milli təfəkkürdə qətiləşən bədi mətnlər toplusunda suya inam və tapınma ilə bağlı sayısız nümunələrə rast gəlmək olar. Onlar ibtərazimlik rəmzi olan atalar sözü və məsələrdə, bayatılarda, inanclarda türkeçərələrdə, tapmacalarda bu günümüzlə səsleşməkdədir:

*Su səni,
Su göyertmiş süsəni,
Keçmə namerə körpüsündən,
Qoy aparsın su səni...*

*Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan,
Çalış yaxşılıq ilə,
Nə çıxar yamanlıqdan?*

Su olan yerdə dirilik olar. Yuxuda su gəlmək aydınlıqdır. Erkən təsəvvürlərlə bağlı suya inamın tarixi köklərindən xəbər verən həm mifik, həm də xalq yaradıcılığı nümunələrində, “Koroğlu”da Qoşqubalağın təmsalında, Xızırın dirilik çeşməsinə içdiyi suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında “idi kimi sahib mənasını verən “su əyəsi” obrazına rast gəlmək olar ki, o, bütün əyələrdən güclü hesab olunur. Hətta bezi mifoloji təsəvvürlərə görə, “su əyəsi”, yaxud “su yiyəsi” qadın obrazı kimi siçiyələndirilir. Digər mə-

Ülkər NƏBİYEVA,
Bakı Dövlət Universitetinin professoru,
filologiya üzrə elmlər doktoru

Ermənistan parlamentinin spikerini lağa qoydular

Ermənistan prezident seçkiləri yaxınlaşdıqca siyasi proseslər daha kəskin xarakter almağa başlayır. Təhlillər göstərir ki, ölkədəki müxalif siyasi qüvvələr hazırda xalq arasında o qədər də böyük dəstəyə malik deyillər.

Elə bu səbəbdən də onlar bir-birlərinə qarşı müxtəlif ittihamlar səsləndirərək gündəmdə qalmalarını təmin etməyə çalışırlar. Amma müxalifət martın 3-də parlamentdə keçiriləcək seçkilər üçün hələlik prezidentliyə namizəd irəli sürməyib.

Hakim partiya yüksək texnologiyalar sənayesi naziri, İrəvanın keçmiş meri Vaqar Xaçatryanın namizədliyini irəli sürüb. Onun seçilməsi üçün 81 səs lazımdır. Parlamentdə isə fraksiya üzvlərinin sayı 71-ə bərabərdir. Hakim partiya bu məsələnin həlli üçün müxalifətə müraciət etsə də, məni cavab alıb.

Beləliklə, prezident seçkilərinin böyük ehtimalla ikinci tura saxlanılacağı gözlənilir. Bu zaman V.Xaçatryanın seçilməsi üçün cəmi 64 səs kifayət edəcək. Martin ilk onğünüyündə prezident seçildikdən sonra həmin ayın 15-də pre-

zidentin inauqurasiyasının keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanuna əsasən Ermənistanın yeni prezidenti dövlət başçısı istefa verdikdən və ya səlahiyyət müddəti başa çatdıqdan 25 gün sonra, lakin 35 gündən gec olmayaraq seçilməlidir. Ermənistan prezidentini parlament seçir. Prezidentliyə namizədliq və müxalifət tərəfindən irəli sürülür. Prezidentliyə namizəd parlamentdə 1/4 səs çoxluğu ilə təsdiqlənir. Prezident isə deputatların 4-də 3-nün səs çoxluğu ilə seçilir. Seçki birinci dəfə baş tutmadıqda ikinci tur keçirilir. İkinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır. Onlardan da deputatların 50 faizindən çoxunun səsini qazanan prezident seçilir. Qanunvericiliyə əsasən prezident yaşı 40-dan az olmayan, son 6 ili Ermənistan da yaşayan, başqa dövlət qərşısında öhdəliyi olmayan, erməni dilini sərbəst bilən şəxs seçilə bilər.

Bu arada hazırda Ermənistan prezidentinin səlahiyyətlərini icra edən parlamentin sədri, Nikol Paşinyanın yaxın silahdaşı olan Alen Simonyan erməni cəmiyyətinin tənqidinə tuş gəlib. Yerli me-

dia Simonyanın prezident sarayından bayraqla paylaşıldığı fotosunun sadə emənilərdə nifrətlə qarşılanmasından yazıb. Belə ki, sosial şəbəkələrin erməni səqmentində onu lağa qoyur, adını statuslarda işarələməklə spikeri gülməli şəkildə təqild edib fotoqlar paylaşırlar. Ermənilər spikerə etirazlarını bu formada bildirirlər. Hətta bəzilər Aleni rusca “Olen” sözü olan maralla müqayisə edərək onun artıq buynuz çıxarmasını da yazıb.

İctimai fəal Sərgis Parsamyan isə prezident sarayının pərdəsinin üstünə çıxmış Simonyan haqqında paylaşımında yazıb ki, pərdəni ata evindən gətirməmiş: “Bir gün onu yumağa aparacağımsan... 4 ildir ki, Ermənistan bayrağını tapdalayırsan və bayrağın üstündən emirsən. Yəqin sən tərəfdə görünən bayrağın fotoşop olması da sezişsiniz”.

Bütün bunlar Ermənistan gərgin siyasi vəziyyətini hökm sürdüyünü və qarşılıqlı ittihamların getdikcə daha da kəskinləşdiyini göstərir.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

S/n	Qəbulun keçirildiyi şəhər, rayon	Əhatə olunan şəhər, rayonlar	Qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı və idarəetmə qurumu	Qəbulun keçirildiyi gün
1.	Füzuli	Füzuli, Beyləqan, Xocavənd	ədliliyyə naziri Fikrət Məmmədov	02
2.	İmişli	İmişli, Saatlı, Sabirabad	Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli	02
3.	Sumqayıt	Sumqayıt, Qubadlı	Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı	04
4.	Sabirabad	Sabirabad, Saatlı, İmişli	Səfərbərlik və Herbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin reisi Arzu Rəhimov	04
5.	Ağdaş	Ağdaş, Göyçay	Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev	10
6.	Ağsu	Ağsu, İsmayıllı, Şamaxı, Qobustan	Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov	10
7.	Mingəçevir	Mingəçevir, Yevlax	“Azərişiq” ASC-nin sədri Vüqar Əhmədov	10
8.	Lənkəran	Lənkəran, Astara, Lerik	Baş prokuror Kamran Əliyev	11
9.	Siyəzən	Siyəzən, Xızı	ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev	11
10.	Tovuz	Tovuz, Ağstafa, Qazax	gənclər və idman naziri Fərid Qayıbov	11
11.	Quba	Quba, Qusar	iqtisadiyyat naziri Mikayıl Cəbbarov	11
12.	Şəki	Şəki, Qax	kənd təsərrüfatı naziri İnam Kərimov	11
13.	Astara	Astara, Lənkəran, Lerik	mədəniyyət naziri Anar Kərimov	11
14.	Ağstafa	Ağstafa, Qazax, Tovuz	rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev	11
15.	Şamaxı	Şamaxı, Qobustan	Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova	11
16.	Mingəçevir	Mingəçevir, Yevlax	“Azərillikteçizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev	11
17.	Gəncə	Gəncə, Samux, Kəlbəcər	təhsil naziri Emin Əmrullayev	12
18.	Goranboy	Goranboy, Xocalı, Naftalan	Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev	14
19.	Şirvan	Şirvan, Hacıqabul	İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev	14
20.	Şamaxı	Şamaxı, Qobustan	“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev	14
21.	Saatlı	Saatlı, Sabirabad, İmişli	“Azərsu” ASC-nin sədrinin səlahiyyətlərini icra edən Köçəri Həsənov	16
22.	Quba	Quba, Qusar	Ali Məhkəmənin sədri Ramiz Rzayev	18
23.	Şirvan	Şirvan, Hacıqabul	energetika naziri Pərviz Şahbazov	18
24.	Abşeron	Abşeron, Zəngilan	Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev	29
25.	Gəncə	Gəncə, Samux, Kəlbəcər	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov	29
26.	Lənkəran	Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı	daxili işlər naziri Vilayət Eyvazov	30
27.	Bərdə	Bərdə, Tərtər	fövqəladə hallar naziri Kəmaləddin Heydərov	31

◆Dünya gündəmi

Təbrizdə qırıcı təyyarə qəzaya uğrayıb



İran Hərbi Hava Qüvvələrinin F-5 qırıcısı Təbriz şəhərinin kənarında qəzaya uğrayıb. Təyyarə yaşayış məntəqəsinin şimal-qərbində yerli məktəblərdən birinin divarına çırpılıb.

Sosial şəbəkələrdəki məlumatlara görə, qəza nəticəsində təyyarədəki 2 nəfər, habelə yerdəki nəqliyyat vasitəsinin sürücüsü həlak olublar. Məktəb bağlı olduğundan uşaqlar arasında qurban yoxdur. Bu barədə İRNA Agentliyi xəbər verir. Qəza zamanı təyyarə birbaşa şəhərin üzərindən uçmuş, lakin şahidlərin dediyinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən kənara çəkməyə çalışmışdır. Fəlakətin səbəbləri araşdırılır.

Braziliyada daşqınlar - ölənlərin sayı 170-dən çoxdur

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatı) daşqınlar və sürüşmələr nəticəsində həlak olanların sayı 171 nəfərə çatıb. Yerli mətbuatın xəbərinə görə, itkin düşmüş şəxslərin siyahısında 126 nəfər var.



Təhlükəsiz ərazilərə 856 nəfər evakuasiya edilmişdir. Axtarış-xilasetmə işləri davam etdirilir. Petropolis Bələdiyyəsində küçələrin təmizlənməsi bitənədək şəhər əhalisini evlərdən çıxarmağa çalışırlar. Rio-de-Janeyro qubernatoru Klavdio Kastro fəlakət bölgəsinə səfəri zamanı jurnalistlərə bildirdi ki, 1932-ci ildən bəri regionda ən çox yağıntı qeydə alınıb. Bu rayonda oxşar təbii fəlakət 2011-ci ildə baş vermiş, 900-dən artıq insan həlak olmuşdu.

“ISWAP” terror təşkilatının 5 rəhbəri məhv edildi

Nigeriyada olduqca təhlükəli terrorçular zərərsizləşdirilib

Nigeriya Hərbi Hava Qüvvələri “ISWAP” terror təşkilatının 5 rəhbərini məhv edib.

Yerli mətbuatın verdiyi məlumata görə, əməliyyat ölkənin şimal-şərqində yerləşən Borno ştatının Tumbuns və Sambisa rayonlarında keçirilib. Zərərsizləşdirilmiş terrorçular arasında xüsusilə təhlükəli cinayətkar Əmir Buba Danfulani də var.

Nigeriya ordusu ötən həftə “Boko Haram”ın 34 terrorçusunu məhv edib.

Son illərdə keçirilmiş əməliyyatlara baxmayaraq, bu terror təşkilatı hələ də Afrikanın ən sıx məskunlaşmış ölkəsi olan Nigeriyada ciddi təhlükəsizlik problemləri olaraq qalır.



“Boko Haram” 2000-ci illərin əvvəllərindən fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən artıq insan ekstremist təşkilatın qurbanı olub.

“Boko Haram” 2015-ci ildən Kame-run, Çad və Nigərə hücum edir.

2016-cı ildə “Boko Haram”da başlayan rəhbərliyin böhranı təşkilatın parçalanmasına gətirib çıxardı. Nigeriyada “Boko Haram” terror təşkilatının banisi Məhəmməd Yusifin oğlu Əbu Musab Bərnavi 2009-cu ildə atasının ölümündən sonra təşkilatın yerli nümayəndəsi olmuşdur. 2016-cı ildə terror təşkilatı sularında Bərnavi ilə Əbubəkr Şəkavi arasında hakimiyyət böhranı başlandı.


Nəticədə Şəkavi “Boko Haram”a rəhbərliyini davam etdirib, Bərnavi isə “ISWAP” adlı yeni terror təşkilatı formalaşdırıb.

Con Kerri Misirdə bəyanatla çıxış edib



Qahirədə səfərdə olan ABŞ Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri Misirin xarici işlər naziri Sami Şükri ilə keçirdiyi mətbuat konfransında bəyanatla çıxış edib. O vurğulayıb ki, iqlim dəyişikliyi bəşəriyyət üçün ölüm-qalım məsələsidir və bütün dövlətlər bu istiqamətdə səylərini artırmalıdır. Biz hər gün, hər saat planeti ekoloji fəlakətdən xilas etmək üçün birgə səylər göstərməliyik. Ötən ilin noyabrında Qlazqoda 65 ölkənin qoşulduğu global orta temperaturun artması həddini 1,5 dərəcədən aşağı saxlamaq təşəbbüsünə və Paris İqlim Sazişinə əməl olunması hamımız üçün əhəmiyyətlidir”, - deyə C.Kerri vurğulayıb. İqlim məsələləri üzrə ABŞ-Misir işçi qrupunun təsis edilməsinə diqqətə çatdırılan amerikalı siyasətçi ölkəsinin bu ilin noyabrında Şərm Əl-Şeyxədə keçiriləcək BMT-nin COP-27 iqlim konfransında yeni təklifləri irəli sürəcəyini bildirdi. O, əlavə edib ki, Vaşinqton tədbirə hazırlıq məsələləri ilə bağlı rəsmi Qahirə ilə məsləhətləşmələr aparacaq. C.Kerri həmçinin Misirdə iqlim dəyişikliyi üzrə IV Gənclər Forumunun keçirilməsi təşəbbüsünü də yüksək qiymətləndirib.

Güclü qar Yaponiyanın şimalını iflic edib



Yaponiyada güclü qar yağması səbəbindən dəmir yolu və aviasiya reysləri ləğv edilmişdir. Yaponiyanın Meteorologiya Agentliyi (JMA) xəbər verir ki, ölkənin şimal regionlarında antitsiklon fəaliyyətini davam etdirir.

Hava şəraitiyə görə yerli aviaşirkətlər ölkənin şimalında yerləşən Hokkaydo bölgəsində 140-dan çox reysi ləğv ediblər. JR Hokkaydo dəmir yolu operatorunun məlumatına əsasən, regionun inzibati mərkəzi Sapporoda bütün dəmiryol reysləri ləğv olunub.

Bölgədə qarın qalınlığı 50 santimetrə çata bilər. JMA-da əhalini elverişsiz hava şəraiti və güclü qar yağması fonunda ehtiyat tədbirləri görməyə çağırılıb.

Hazırladı:
Rizvan CƏFƏROV,
“Azərbaycan”



“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs açıq tender elan edir

Məlgöndərlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün məlgöndərlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən məlgöndərlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə bərabər köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (əlaqələndirici şəxs: Sabina Məmmədova, telefon: (+994 12) 310 07 70 (daxili 4444), e-mail: smammadova@its.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.
LOT-1. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tam avtomat “Roshe” Cobas 6800 avadanlığı üçün PZR test desialerinin və onlara uyğun sərifiyyət mallarının satın alınması;

İştirak haqqı: 500.00 (beş yüz) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs
VOEN: 1701911851
Hesab: AZ52AIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankin VOEN-i: 9900003611
Kod: 200059

Müxbir hesabı: AZ37NABZ0135010000000001944
S.W.I.F.T.BIK -AIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- 1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- 2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- 3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olub olmadığını göstərən sənəd;
- 4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- 5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- 6) Tender təklifi (təkliflərinin açıqlığı tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
- 7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- 8) Tender iştirakının mütlis olan olmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmis girovun olub-olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması şəxs olub-olmadığı barədə məlumat;

Tender komissiyası

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs açıq tender elan edir

Məlgöndərlərə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün məlgöndərlər (podratçılar) lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən məlgöndərlər (podratçılar) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə bərabər köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanından (əlaqələndirici şəxs: Sabina Məmmədova, telefon: (+994 12) 310 07 70 (daxili 4444), e-mail: smammadova@its.gov.az) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.
LOT-1. Koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində yarımaavtomat PZR test desialerinin və onlara uyğun sərifiyyət mallarının satın alınması

İştirak haqqı: 700.00 (yeddi yüz) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs
VOEN: 1701911851
Hesab: AZ52AIB38090019440013375105
Bank: Kapital Bank ASC Səbail filialı
Bankin VOEN-i: 9900003611
Kod: 200059

Müxbir hesabı: AZ37NABZ0135010000000001944
S.W.I.F.T.BIK -AIBAZ2X
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- 1) Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- 2) Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- 3) Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olub olmadığını göstərən sənəd;
- 4) İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- 5) İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);
- 6) Tender təklifi (təkliflərinin açıqlığı tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır);
- 7) Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

Tender komissiyası

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxs 221200 “Mətbəə məhsulları üzrə xərclər” xərc maddəsindən mətbəə məhsullarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (+99491) 250 70 53 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak etmək üçün sənədlər 21.02.2022-ci il saat 17:00-dan 14.03.2022-ci il saat 10:00-dək qəbul olunur.

Ünvan: Mirəli Qaşqay küçəsi, 145

sales.mhmt@tabib.gov.az

Tender komissiyası

“Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxs 221200 “Mətbəə məhsulları üzrə xərclər” (büdcə vəsaiti) mətbəə məhsullarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (+99491) 250 70 53 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

İştirak etmək üçün sənədlər 21.02.2022-ci il saat 17:00-dan 14.03.2022-ci il saat 10:00-dək qəbul olunur.

Ünvan: Mirəli Qaşqay küçəsi, 145

sales.mhmt@tabib.gov.az

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün 19 litrlük qablaşdırılmış içməli dispenser suyunun satın alınması ilə bağlı keçirilmiş kotirovka sorğusu Səbail komissiyasının 18.02.2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə müvafiq olaraq baş tutmuşu hesab edilmişdir.

Satınalmalar komissiyası

OXUCULARIN NƏZƏRİNƏ! “AZƏRBAYCAN”

qəzetinə 2022-ci il üçün
abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC	(012) 598-49-55, (051) 225-02-13	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
“Qaya” firması	(012) 566-77-80, (050) 214-40-53	6 aylıq 62,40 (altmış iki manat qırx qəpik) manat
“Region Press” MMC	(055) 316-79-01, (050) 316-79-01	3 aylıq 31,20 (otuz bir manat iyirmi qəpik) manat
“Səma-M” MMC	(012) 594-09-59	
“Ziya” LTD	(012) 497-76-96, (050) 306-77-22	
“Pressinform” MMC	(012) 598-49-52, (070) 340-01-00	
“City press” MMC	(055) 819-09-26	

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun gəmilərinə müxtəlif mal-materialların satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 25 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı şəhəri, Mikayıl Hüseynov küçəsi, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun gəmilərinə tələb olunan stroplər və birləşdirici bəndlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 25 fevral 2022-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Ünvan: Bakı şəhəri, Mikayıl Hüseynov küçəsi, 2.
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edir

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən şəxslər aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə bərabər köçürüldükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdiyev küçəsi 27-29 (əlaqələndirici şəxs: Şahin Qurbanov (055) 220 28 58) ünvanından ala bilərlər.

İştirak haqqı: 3800 (üç min səkkiz yüz) manat
Satınalma təşkilatı: Dövlət Məşğulluq Agentliyi
VOEN: 1300144711
Bank: “Kapital Bank” ASC-nin 28 May filialı
KOD: 200123

Müxbir hesabı: AZ37NABZ0135010000000001944
VOEN: 9900003611
SWIFT AIBAZ2X

H/HESABI: AZ47AIB38060019440817168112
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3. Tender təklifi (zərflərinin açıqlığı tarixindən sonra azı 30 bank günü qüvvədə olmalıdır);
4. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olub olmadığını göstərən sənəd;

İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (bir ildən az müddətə fəaliyyət göstərirsə, həmin dövrü əhatə edən maliyyə hesabatının surəti);

Tender təklifi (təkliflərinin açıqlığı tarixindən sonra azı 60 bank günü qüvvədə olmalıdır);

Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

Əsas şərtlər toplusunun 11-ci bəndində qeyd olunan digər sənədlər təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla) 17 mart 2022-ci il saat 15:00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 01 aprel 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdiyev küçəsi 27-29 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 04 aprel 2022-ci il saat 15:00-dək Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi 85 ünvanında açılaçaqdır.

İddiaçıların səlahiyyəti nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektiv agentliyinin tabeliyində olan Respublika Elmi Texniki Kitabxanasının əməkdaşı Ləman Xələfovaya atası

İLİYAS MƏLİKOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin hakimi Kamran Şəfiyev Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri müavini Rövşən Muradova anası

İRADƏ XANIMIN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.


“AzerGold” QSC-nin rəhbərliyi və kollektiv cəmiyyətinin şöbə müdiri Rüfət Əliyevə atası

CƏMİL ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Mətbəə prospekti,
529-cu məhəllə, 11 mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində yığılıb şöbəsinin, “Azərbaycan Nəşriyyatı” MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sۆylünlənrlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5629
Sifariş 515
Qiyməti 40 qəpik